

2413_01 İnnovasiya menecmenti

1. Bu iqtisadi elmin və praktiki fəaliyyətin insan fəaliyyətinin bütün məqsədyönlü sferasında yeniliklərin yaranma və yayılma proseslərinin idarə edilməsi sistemlərini öyrənən sahəsidir:

- a)) İnnovasiya menejmenti
- b) Beynəlxalq menecmenti
- c) Fəlsəfə
- d) Psixologiya
- e) Akademik etika

2. İnnovasiya menecmentinin predmeti aşağıdakı variantlardan hansında düzgün verilmişdir?

- a)) ayrı-ayrı müəssisələrin və onların birliklərinin innovasiya fəaliyyətinin idarə olunmasının prinsip və metodlarıdır
- b) ayrı-ayrı müəssisələrin və onların birliklərinin innovasiya fəaliyyətinin idarə olunmasının üsulları və dəyərləridir
- c) ayrı-ayrı müəssisələrin və onların birliklərinin innovasiya fəaliyyətinin idarə olunmasının nəzəri və metodoloji əsaslarıdır
- d) istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsinin köhnə üsluba əsaslandırılmasıdır
- e) istehsal, bölgü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır

3. Elmi biliyin innovasiya şəklini alması adlanır –

- a)) innovasiya prosesi
- b) innovasiyanın dərk edilməsi
- c) innovasiya ideyaları
- d) innovasiya subyektləri
- e) innovasiya üslubu

4. Buraxılan məhsulların (malların, xidmətlərin) nomenklaturasının genişləndirilməsi və təzələnməsi, onların istehsal texnologiyasını sonradan daxili və xarici bazarlarda effektiv şəkildə reallaşdırmaqla təkmilləşdirilməsi üçün elmi tədqiqatların və işləmələrin nəticələrinin istifadəsinə və ticarətləşdirilməsinə istiqamətlənmiş fəaliyyəti adlanır:

- a)) innovasiya fəaliyyəti

- b) innovasiyanın dərk edilməsi
- c) innovasiya subyektləri
- d) innovasiya ideyaları
- e) innovasiya layihəsi

5. İnnovasiya kapital qoyuluşu ilə bağlı innovasiya fəaliyyəti adlanır:

- a)) innovasiya - investisiya fəaliyyəti
- b) innovasiya – qiymətləndirmə fəaliyyəti
- c) innovasiya – tənzimləmə fəaliyyəti
- d) vahid koordinasiya fəaliyyəti
- e) innovasiya –inteqrasiya fəaliyyəti

6. İnnovasiya menecmentinin inkişafı neçə mərhələdən ibarətdir?

- a)) 4
- b) 3
- c) 2
- d) 5
- e) 6

7. İnnovasiya menejmentinin inkişafının dörd nisbətən sərbəst mərhələsinə aid deyil:

- a)) ierarxik yanaşma
- b) amil yanaşması
- c) funksional konsepsiya
- d) sistemli yanaşması
- e) hadisələrin gedişinə görə (situation) yanaşmalar

8. İnnovasiya menejmentinin inkişafının amil yanaşması mərhələsinə uyğun gələn fikr hansı variantda qeyd edilmişdir?

- a)) elm və texnikanın ölkənin iqtisadi potensialının inkişafının vacib amillərindən biri kimi nəzərdən keçirilməsi səjiyyəvidir, elmi kadrlar, maddi-texniki baza, elmi avadanlıq və informasiya fondları İM-nin elmi-texniki potensialı amilinin tərkib hissələri kimi qiymətləndirilir
- b) şöbələr və xidmətlər haqqında xüsusi əsasnamə, vəzifə təlimatları, səlahiyyət və vəzifələrin göndərilməsi (başqasına) əsasında innovasiyaları idarəetmənin prosedur aspektlərinin diqqətlə nizamlanması səjiyyəvidir, innovasiya

menejmentini idarə funksiyalarının və idarə qərarlarının qəbulu proseslərinin məjmusu kimi nəzərdən keçirir

c) İM-nin endogen (daxili) və ekzogen (xariji) inkişaf amillərini nəzərə almaqla inkişafın müəyyən məqsədlərinə nail olmağa istiqamətlənmiş bir-birindən asılı elementlər məjmusundan ibarət olan mürəkkəb təşkilati quruluş kimi nəzərdən keçirilməsini nəzərdə tutur

d) innovasiya vəziyyəti üçün sadalanan konsepsiyaların hər birinə nail olunmasını sintez edir, innovasiyaların müvəffəqiyyətinin xariji və daxili amillərinin təhlili imkanını, mümkün olan rəftar variantlarının sistemləşdirilməsini və yaranmış vəziyyət üçün optimal idarə qərarlarının sintezini nəzərdə tutur

e) innovasiya sferasındakı müasir vəziyyət innovasiya menejmentinə ənənəvi baxışların əhəmiyyətli transformasiyasını tələb edir, belə ki, idarəetmə obyektinin özü böyük dəyişikliklərə məruz qalır, innovasiya prosesləri fasiləli xarakter alır, həll olunan problemlərin və onların sürətlə dəyişən xariji amillərdən asılılığının kompleksliliyi yüksəlir

9. İnnovasiya menejmentinin inkişafının funksional konsepsiyasınaşması mərhələsinə uyğun gələn fikr hansı variantda qeyd edilmişdir?

a)) şöbələr və xidmətlər haqqında xüsusi əsasnamə, vəzifə təlimatları, səlahiyyət və vəzifələrin göndərilməsi (başqasına) əsasında innovasiyaları idarəetmənin prosedur aspektlərinin diqqətlə nizamlanması səjiyyəvidir, innovasiya menejmentini idarə funksiyalarının və idarə qərarlarının qəbulu proseslərinin məjmusu kimi nəzərdən keçirir

b) elm və texnikanın ölkənin iqtisadi potensialının inkişafının vəzifə amillərindən biri kimi nəzərdən keçirilməsi səjiyyəvidir, elmi kadrlar, maddi-texniki baza, elmi avadanlıq və informasiya fondları İM-nin elmi-texniki potensialı amilinin tərkib hissələri kimi qiymətləndirilir

c) İM-nin endogen (daxili) və ekzogen (xariji) inkişaf amillərini nəzərə almaqla inkişafın müəyyən məqsədlərinə nail olmağa istiqamətlənmiş bir-birindən asılı elementlər məjmusundan ibarət olan mürəkkəb təşkilati quruluş kimi nəzərdən keçirilməsini nəzərdə tutur

d) innovasiya vəziyyəti üçün sadalanan konsepsiyaların hər birinə nail olunmasını sintez edir, innovasiyaların müvəffəqiyyətinin xariji və daxili amillərinin təhlili imkanını, mümkün olan rəftar variantlarının sistemləşdirilməsini və yaranmış vəziyyət üçün optimal idarə qərarlarının sintezini nəzərdə tutur

e) innovasiya sferasındakı müasir vəziyyət innovasiya menejmentinə ənənəvi baxışların əhəmiyyətli transformasiyasını tələb edir, belə ki, idarəetmə obyektinin özü böyük dəyişikliklərə məruz qalır, innovasiya prosesləri fasiləli xarakter alır, həll olunan problemlərin və onların sürətlə dəyişən xarici amillərdən asılılığının kompleksliliyi yüksəlir

10. Innovasiya menejmentinin inkişafının sistemli yanaşması mərhələsinə uyğun gələn fikr hansı variantda qeyd edilmişdir?

a)) İM-nin endogen (daxili) və ekzogen (xarici) inkişaf amillərini nəzərə almaqla inkişafın müəyyən məqsədlərinə nail olmağa istiqamətlənmiş bir-birindən asılı elementlər məجمusundan ibarət olan mürəkkəb təşkilati quruluş kimi nəzərdən keçirilməsini nəzərdə tutur

b) şöbələr və xidmətlər haqqında xüsusi əsasnamə, vəzifə təlimatları, səlahiyyət və vəzifələrin göndərilməsi (başqasına) əsasında innovasiyaları idarəetmənin prosedur aspektlərinin diqqətlə nizamlanması səjiyyəvidir, innovasiya menejmentini idarə funksiyalarının və idarə qərarlarının qəbulu proseslərinin məجمusu kimi nəzərdən keçirir

c) elm və texnikanın ölkənin iqtisadi potensialının inkişafının vəzifə amillərindən biri kimi nəzərdən keçirilməsi səjiyyəvidir, elmi kadrlar, maddi-texniki baza, elmi avadanlıq və informasiya fondları İM-nin elmi-texniki potensialı amilinin tərkib hissələri kimi qiymətləndirilir

d) innovasiya vəziyyəti üçün sadalanan konsepsiyaların hər birinə nail olunmasını sintez edir, innovasiyaların müvəffəqiyyətinin xarici və daxili amillərinin təhlili imkanını, mümkün olan rəftar variantlarının sistemləşdirilməsini və yaranmış vəziyyət üçün optimal idarə qərarlarının sintezini nəzərdə tutur

e) innovasiya sferasındakı müasir vəziyyət innovasiya menejmentinə ənənəvi baxışların əhəmiyyətli transformasiyasını tələb edir, belə ki, idarəetmə obyektinin özü böyük dəyişikliklərə məruz qalır, innovasiya prosesləri fasiləli xarakter alır, həll olunan problemlərin və onların sürətlə dəyişən xarici amillərdən asılılığının kompleksliliyi yüksəlir

11. Innovasiya menejmentinin inkişafının hadisələrin gedişinə görə (situation) yanaşmalar mərhələsinə uyğun gələn fikr hansı variantda qeyd edilmişdir?

a)) innovasiya vəziyyəti üçün sadalanan konsepsiyaların hər birinə nail olunmasını sintez edir, innovasiyaların müvəffəqiyyətinin xarici və daxili amillərinin təhlili imkanını, mümkün olan rəftar variantlarının

sistemləşdirilməsini və yaranmış vəziyyət üçün optimal idarə qərarlarının sintezini nəzərdə tutur

b) şöbələr və xidmətlər haqqında xüsusi əsasnamə, vəzifə təlimatları, səlahiyyət və vəzifələrin göndərilməsi (başqasına) əsasında innovasiyaları idarəetmənin prosedur aspektlərinin diqqətlə nizamlanması səjiyyəvidir, innovasiya menejmentini idarə funksiyalarının və idarə qərarlarının qəbulu proseslərinin məjmusu kimi nəzərdən keçirir

c) İM-nin endogen (daxili) və ekzogen (xarici) inkişaf amillərini nəzərə almaqla inkişafın müəyyən məqsədlərinə nail olmağa istiqamətlənmiş bir-birindən asılı elementlər məjmusundan ibarət olan mürəkkəb təşkilati quruluş kimi nəzərdən keçirilməsini nəzərdə tutur

d) elm və texnikanın ölkənin iqtisadi potensialının inkişafının vacib amillərindən biri kimi nəzərdən keçirilməsi səjiyyəvidir, elmi kadrlar, maddi-texniki baza, elmi avadanlıq və informasiya fondları İM-nin elmi-texniki potensialı amilinin tərkib hissələri kimi qiymətləndirilir

e) heç biri

12. İnnovasiya menejmentinin inkişafının amil yanaşması tərkib hissələrinin hər biri üçün qiymətləndirmə meyarlarının işlənilib hazırlanmasını və elmi-texniki sferanın kəmiyyətə genişləndirilməsi ilə bağlı nə çür inkişaf vasitəsinə üstünlük verilərək istifadəsini nəzərdə tutur?

a)) ekstensiv

b) intensiv

c) qarışıq

d) qismən intensiv

e) heç biri

13. İM-in konkret sahəsində peşəkar idarə fəaliyyəti ilə məşğul olan hansı tip mütəxəssisləri menecer adlandırmaq olar?

a)) hamısı

b) ijrəçilərin yaradığı qruplarının rəhbərləri

c) İM-nin laboratoriya, şöbə və funksional xidmət rəisləri

d) istehsal bölmələrinin rəhbərləri

e) müxtəlif bölmələrin və xarici partnyorların fəaliyyətini koordinasiya edən müxtəlif səviyyələrin administratorları

14. İM menejerinin peşəkarlıq kompetensiyasına qoyulan tələblərin hansı

kateqoriyasını qeyd etmək olar:

1. nəzəriyyə sahəsində biliklər və idarəetmə praktikası sferasında vərdislər;
2. ünsiyyətlik və adamlarla işləmək bacarığı;
3. İM-nin ixtisaslaşması sahəsində səriştəlilik;
4. Respondentlərlə qeyri konstruktiv mövqe

a)) 1, 2, 3

b) 2, 3, 4

c) 1, 3, 4

d) 2, 4

e) 3, 4

15. İstənilən İM-in strukturunda menejer əməyinin bölünməsinin hansı növünü aşkar etmək olar?

a)) üfüqi və şaquli

b) fərdi və ümumi

c) ilkin və cari

d) daxili və xarici

e) sabit və dəyişkən

16. Menejmentdə əməyin üfüqi bölməsi menejerlərin əsasən hansı əlamətlərə görə ixtisaslaşması ilə əlaqədardır?

a)) funksional əlamətlərə

b) amil əlamətlərə

c) fərdi əlamətlərə

d) ümumi əlamətlərə

e) hamısı

17. Menejerlərin əməyinin şaquli bölünməsi asılıdır:

a)) innovasiyanın xarakterindən, innovasiya fəaliyyətinin miqyaslarından, onun sahə mənsubiyyətindən

b) innovasiyanın xarakterindən, innovasiya fəaliyyətinin miqyaslarından, onun yaranma tarixindən

c) innovasiya fəaliyyətinin miqyaslarından, innovasiyanın yaranma tarixindən, innovasiya fəaliyyətinin yerindən

d) innovasiya fəaliyyətinin miqyaslarından, onun sahə mənsubiyyətindən, innovasiya fəaliyyətinin yerindən

e) innovasiya fəaliyyətinin yerindən, innovasiya fəaliyyətinin miqyaslarından,

innovasiyanın yaranma tarixindən

18. İM-də menecmentin neçə iyerarxik səviyyəsini qeyd etmək olar:

- a)) 3
- b) 5
- c) 4
- d) 6
- e) 2

19. İM-də menecmentin iyerarxik səviyyələri hansılardır:

- a)) ali, orta və aşağı
- b) böyük, kiçik və orta
- c) uzun, qısa normal
- d) sadə, mürəkkəb və normal
- e) dar, geniş və normal

20. Menejment İM-in bütün xarici və daxili elementlərinin effektiv və uzlaşdırılmış fəaliyyətini təmin etmək bacarığı adlanır

- a)) harmoniyalaşdırma
- b) sadələşdirmə
- c) uzaqlaşdırma
- d) mürəkkəbləşdirmə
- e) genişləndirmə

21. Harmoniyalaşdırma məsələsi İM-ə münasibətdə hansı aspektlərə malikdir

- a)) endogen və ekzogen
- b) üfüqi və şaquli
- c) fərdi və ümumi
- d) ilkin və cari
- e) sabit və dəyişkən

22. İM-in bütün daxili struktur elementlərinin, onun subsistemlərinin uzlaşdırılması adlanır?

- a)) endogen harmoniyalaşdırma
- b) ekzogen harmoniyalaşdırma
- c) üfüqi harmoniyalaşdırma
- d) şaquli harmoniyalaşdırma

e) ilkin harmoniyalaşdırma

23. İM-in kənar mühitin supersistemləri ilə uyğunlaşdırılmasını nəzərdə tutur və innovasiya fəaliyyətinin məqsədli oriyentasiyasının xüsusi prosedurları və bu mühitin məhdudiyyətlərini uçotu vasitəsilə realizə edilir:

a)) ekzogen harmoniyalaşdırma

b) endogen harmoniyalaşdırma

c) üfüqi harmoniyalaşdırma

d) şaquli harmoniyalaşdırma

e) ilkin harmoniyalaşdırma

24. Endogen harmoniyalaşdırma təmin edilməsi üçün aşağıdakı hansı məsələlənin həll edilməsi lazımlıdır

a)) fəaliyyətin tematik istiqamətlərinin təyin edilməsi və innovasiya layihələrinin və proqramlarının formalaşdırılması

b) innovasiya fəaliyyətinin uzun və qısamüddətli məqsədlərinin formalaşdırılması

c) marketinq tədqiqatlarının təşkili və aparılması

d) ekoloci vəziyyətin uçotu və təbiəti mühafizə tədbirlərinin planlaşdırılması

e) rəqiblərin mütərəqqi təjribənin və qabaqjıl nəaliyyətlərinin qiymətləndirilməsi və istifadə edilməsi

25. İnnovasiya menejmentində ekzogen harmoniyalaşdırma aşağıdakı hansı məsələlənin həllini nəzərdə tutur:

a)) innovasiya fəaliyyətinin uzun və qısamüddətli məqsədlərinin formalaşdırılması

b) fəaliyyətin tematik istiqamətlərinin təyin edilməsi və innovasiya layihələrinin və proqramlarının formalaşdırılması

c) təşkilati strukturların və innovasiyaları idarəetmə strukturlarının qurulması

d) istehsal proseslərinin planlaşdırılması və innovasiya məhsullarının realizəsi

e) kadrların yığılması və yerləşdirilməsi, İM-in potensialından effektiv istifadə edilməsi

26. İnnovasiya menejmentinin innovasiya proseslərinə idarə təsiri metodlarını və üsullarını diferensiaslamağa imkan verən əsas funksiyalarının bütöv sistemə

daxildir:

- a)) predmet, sosial-psixoloci və prosesual
- b) tipik, inzibati və iqtisadi
- c) siyasi, sosial-psixoloci və prosesual
- d) predmet, sosial-psixoloji və inzibati
- e) siyasi, inzibati və iqtisadi

27. Xarakteristikalar toplusu ilə ifadə olunmuş tələb olunan və ya arzu olunan vəziyyətdir –

- a)) innovasiya menecmentində məqsədi
- b) innovasiya menecmentində nəzarət
- c) innovasiya menecmentində təşkil
- d) innovasiya menecmentində planlaşdırma
- e) innovasiya menecmentində ötürmə

28. İnnovasiya menecmentində təyin olunmuş inkişaf məqsədləri, ehtiyat təminatı imkanları və bazarda olan tələbə uyğun olaraq innovasiya fəaliyyətinin əsas istiqamətlərinin və nisbətlərinin əsaslandırılaraq formalaşdırılması adlanır:

- a)) innovasiyaların planlaşdırılması
- b) innovasiyaların məqsədləri
- c) innovasiyaların ötürülməsi
- d) innovasiyaların təşkili
- e) hamısı

29. İnnovasiya menecmentinin bütöv sistemi çərçivəsində aşağıdakı hansı məsələlər yerinə yetirilir

- a)) hamısı
- b) innovasiya fəaliyyətinin məqsədlərinin strukturlaşdırılması və onların ayrı-ayrı ijrəçilərə çatdırılması
- c) həlli təyin olunmuş inkişaf məqsədlərinə nail olmağı təmin edən tədbirlər proqramlarının, elmi, texniki və istehsal məsələlərinin formalaşdırılması
- d) ayrı-ayrı məqsədlərin, altməqsədlərin, tədbirlərin və ijrəçilərin zaman və məkan qarşılıqlı əlaqəsi
- e) qəbul olunmuş proqramların realizəsi üçün zəruri olan maddi, əmək və maliyyə ehtiyatlarının qiymətləndirilməsi

30. İnnovasiyaların təşkili funksiyasının mahiyyəti barətdir:

- a)) İM-in inkişafının qəbul olunmuş strategiyasının realizə edilməsi məqsədi ilə plan tapşırıqlarının yerinə yetirilməsini təmin etməkdən
- b) innovasiya menecmentinin funksiyası kimi təyin olunmuş inkişaf məqsədləri, ehtiyat təminatı imkanları və bazarda olan tələbə uyğun olaraq innovasiya fəaliyyətinin əsas istiqamətlərinin və nisbətlərinin əsaslandırılaraq formalaşdırılmasıdır
- c) menecmentin predmet funksiyası kimi innovasiyalarda idarə siklini tamamlayır və bu yolla bütün qalan funksiyaların effektiv həyata keçirilməsinə zəmanət verir
- d) verilmiş təşkil şərtlərində inkişafın qəbul olunmuş məqsədlərinə sözsüz nail olmağa istiqamətləndirilmiş təyin olunmuş plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir
- e) heç biri

31. İnnovasiyaların təşkili funksiyasının mahiyyəti barətdir:

- a)) verilmiş təşkil şərtlərində inkişafın qəbul olunmuş məqsədlərinə sözsüz nail olmağa istiqamətləndirilmiş təyin olunmuş plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir
- b) İM-in inkişafının qəbul olunmuş strategiyasının realizə edilməsi məqsədi ilə plan tapşırıqlarının yerinə yetirilməsini təmin etməkdən
- c) qəbul olunmuş proqramların realizəsi üçün zəruri olan maddi, əmək və maliyyə ehtiyatlarının qiymətləndirilməsindən
- d) innovasiya layihələri üzrə işlərin yerinə yetirilməsinin gedişinin tənzimlənməsindən
- e) hamısı

32. İnnovasiya menecmentində nəzarət vəzifələrinə aşağıdakı variantlardan hansı aiddir:

- a)) hamısı
- b) innovasiya fəaliyyətinin və onun nəticələrinin vəziyyəti haqqında informasiyanın toplanması və sistemləşdirilməsi
- c) fəaliyyətin və alınmış nəticələrin qiymətləndirilməsi
- d) fəaliyyətin nəticələrinə təsir edən yayınmaların və amillərin təhlili
- e) inkişafın nəzərdə tutulmuş məqsədlərinə nail olmağa istiqamətlənmiş qərarların hazırlanması və realizəsi

33. İnnovasiya menecmentində nəzarətin məqsədlərinə görə hansı növləri var?

- a)) strateji və operativ
- b) maliyyə və inzibati
- c) bütöv və seçmə
- d) daxili və xarici
- e) ümumi və xüsusi

34. İM-də ali menecmentin fəaliyyətinin məzmununu təşkil edir və innovasiyanın inkişafının perspektiv konsepsiyasının işlənilib hazırlanmasının və realizəsinin nəticələrinin uçotunu, qiymətləndirilməsini və təhlilini nəzərdə tutan innovasiyalara nəzarətin məqsədinin hansı növüdür?

- a)) strateji
- b) operativ
- c) seçmə
- d) inzibati
- e) maliyyə

35. İnnovasiya menecmentində nəzarətin növlərinə aid deyil:

- a)) harmoniya
- b) operativ
- c) seçmə
- d) inzibati
- e) maliyyə

36. İM-in orta və aşağı menejmentinin fəaliyyətinin məzmununu təşkil edir, o, həyata keçirilən innovasiya proseslərinin uçotuna və təhlilinə yönəlib və qəbul edilmiş plan tapşırıqlarının yerinə yetirilməsini təmin etmək məqsədinə malik innovasiyalara nəzarətin məqsədinin hansı növüdür?

- a)) operativ
- b) strateji
- c) seçmə
- d) inzibati
- e) maliyyə

37. İnnovasiya menecmentində nəzarətin predmetinə görə hansı növləri var?

- a)) maliyyə və inzibati
- b) strateji və operativ
- c) bütöv və seçmə

- d) daxili və xarici
- e) ümumi və xüsusi

38. İnnovasiya menecmentində nəzarətin miqyasına görə hansı növləri var?

- a)) bütöv və seçmə
- b) strateji və operativ
- c) maliyyə və inzibati
- d) daxili və xarici
- e) ümumi və xüsusi

39. İnnovasiya menecmentində nəzarətin formasına görə hansı növləri var?

- a)) daxili və xarici
- b) strateji və operativ
- c) bütöv və seçmə
- d) maliyyə və inzibati
- e) ümumi və xüsusi

40. Gəlir, məsrəflər, istehsal və satış həjmləri investisiyalar və onların səmərəli istifadəsi, İM-in və ayrı-ayrı layihələrinin maliyyə vəsaitləri ilə təminatlılığı və maliyyə vəziyyəti (ödəmə qabiliyyəti, pula çevrilməsi) kimi göstərijilər nəzarətin hansı növünə aid edilir?

- a)) maliyyə
- b) strateji
- c) seçmə
- d) inzibati
- e) operativ

41. İnnovasiyalara idarə nəzarətinin forma və miqyası iki əsas amildən asılıdır. Bu amillər hansıdır?

- a)) nəzarət subyektindən və onun təşkilinin konkret vəzifələrindən
- b) nəzarət obyektindən və onun təşkilinin konkret tarixindən
- c) nəzarət subyektindən və onun təşkilinin konkret tarixindən
- d) nəzarət obyektindən və onun təşkilinin konkret vəzifələrindən
- e) nəzarət obyektindən və onun təşkilinin konkret miqyasından

bölmə 2 Elmi-texniki siyasət və innovasiya menejmenti

42. “Hər bir uğurlu şirkət öz xüsusi strategiyasını qəbul edir. Anjaq bütün uğurlu şirkətlərin xarakteri və təkamülü öz əsaslarına görə eyni jür olurlar. Şirkət innovasiya vasitəsilə rəqabət üstünlüyünə nail olur” fikri hansı mütəfəkkirə məxsusdur?

- a)) Porter
- b) A.Smit
- c) Marks
- d) Samuelson
- e) Fredrik

43. İnnovasiya prosesi aşağıdakı hansı düzgün kombinasiya mərhələlərini özündə ehtiva edir:

- a)) elm – texnika – istehsal – istehlak
- b) investisiya – texnika – istehsal - yığım
- c) investisiya – texnika-elm – istehlak
- d) maliyyə - xammal – istehsal – mənfəət
- e) istehsal – istehlak – investisiya – mənfəət

44. Milli innovasiya sistemlərinin vəzifələrinə aiddir:

- a)) yüksək texnologiyalı rəqabət qabiliyyətli məhsulların (xidmətlərin) istehsalının mənimlənməsi və realizəsi üçün bazarda zəmin yaradılması
- b) yüksək texnologiyalı rəqabət qabiliyyətli məhsulların (xidmətlərin) yaradılması sferasında mənəvi və fiziki jəhətdən köhnəlmiş əsas fondların dinamik və effektiv istifadəsi üçün şəraitin yaradılması
- c) ən yeni texnologiyalardan istifadə etmək yolu ilə milli ekoloji və sosial problemlərin çoxalması
- d) beynəlxalq təhlükəsizlik sazişlərinin bağlanması üçün müqavilənin hazırlanması
- e) hamısı

45. Milli innovasiya sisteminin əsas tərkib hissələri hansılardır:

- a)) hamısı
- b) uzunmüddətli proqnozlaşdırma, strateji planlaşdırma və elmi-texniki və innovasiya inkişafını proqnozlaşdırma, texnologiyalar və texnikanın nəslini vaxtında dəyişdirmə alt sistemi
- c) innovasiya sferasının normativ-hüquqi alt sistemi
- d) ölkənin innovasiya-texnoloci inkişaf prioritetlərinin seçilməsi alt sistemi

e) innovasiyaya aktiv iri sənaye sahələrinin və müəssisələrinin məجمusu

46. Milli innovasiya sistemini formalaşdırmaq üçün ilkin verilənlər hansı ola bilər:

- a)) hamısı
- b) dövlətin sosial-iqtisadi inkişafının makroiqtisadi proqnozu
- c) innovasiya sferasının normativ-hüquqi vəziyyəti və inkişaf istiqaməti
- d) innovasiya sferasını birbaşa (elmi-texnologici sferada vahid dövlət sifarişini daxil etməklə) və bilavasitə dövlət tənzimləməsinin sərtləşdirilmiş forması
- e) ölkənin elmi-texnologici və sənaye potensialının vəziyyəti və inkişaf istiqaməti

47. Milli innovasiya sistemini formalaşdırmaq üçün ilkin verilənlər hansı ola bilməz:

- a)) xarici əmtəə bazarının və əmək bazarının vəziyyəti və geriləmə aspektlərinin izahı, ekoloji asılılığın çoxalması
- b) dövlətin sosial-iqtisadi inkişafının makroiqtisadi proqnozu
- c) innovasiya sferasının normativ-hüquqi vəziyyəti və inkişaf istiqaməti
- d) innovasiya sferasını birbaşa (elmi-texnologici sferada vahid dövlət sifarişini daxil etməklə) və bilavasitə dövlət tənzimləməsinin sərtləşdirilmiş forması
- e) ölkənin elmi-texnologici və sənaye potensialının vəziyyəti və inkişaf istiqaməti

48. Milli innovasiya sistemini formalaşdırmağın vəjib şərtləri hansıdır:

- a)) hamısı
- b) dövlət milli innovasiya sisteminin yaradılmasında əsas maraqlı olan təşəbbüskardır və innovasiya fəaliyyətinin prioritet istiqamətlərini hər il seçmək əsasında onun inkişafını ehtiyatlarla hərtərəfli təmin edir
- c) oriyentasiyalı fundamental və axtarış tədqiqatları büdcə hesabına maliyyələşdirilir
- d) tətbiqi tədqiqatlar büdcə hesabına, büdcə və qeyri-büdcə vəsaitləri hesabına maliyyələşdirilir
- e) yüksək texnologiyalı rəqəbət qabiliyyətli məhsulların (xidmətlərin) mənimsənilməsi iqtisadiyyatın 10 qeyri-dövlət sektorunun (sənaye müəssisəsi mülkiyyətçilərinin) əsasən öz ehtiyatları ilə təmin olunur

49. Milli innovasiya sisteminə əsas təşkilati-texniki tələblər hansıdır variantda düzgün verilmişdir:

a)) milli innovasiya sistemi regionların uyğunlaşdırılmış prioritetləri və spesifik şəraitləri nəzərə almaq əsasında formalaşdırılmış integrasiya olunmuş regional innovasiya alt sistemlərinə əsaslanmalıdır

b) buraxılan müvəqqəti məhsulların (xidmətlərin) rəqabət qabiliyyətinin artırılmasına ən sonda növbədə daxili bazarda nail olunmalıdır

c) milli innovasiya sisteminin formalaşdırılması əsasən müvəqqəti yəni tez tükənən tullantı ehtiyatlarına arxalanmalıdır.

d) birbaşa dövlət dəstəyi ünvanlı xarakter daşımamalıdır və dolayısı təsirlərlə məhsulun rəqabətqabiliyyətliliyinin azaldılması ilə məhsulun yaşam müddətinin qısaldılması

e) heç biri

50. Strateji innovasiya menejmenti aşağıdakı aspektləri özündə birləşdirmir:

a)) xarici ölkə maraqlarının qorunması

b) innovasiya qanunauyğunluqlarını istifadə etmək əsasında firmaların strategiyalarının işlənilib hazırlanması

c) məlumatın (biliklərin) idarəetmənin menejment sisteminə daxil edilməsi

d) hərtərəfli “bilik – innovasiya – istehsal – ticariləşmə” proqramlarının işlənilib hazırlanması və realizəsi

e) innovasiya təhsili

51. 1990-cı illərdə yaranmış innovasiya prosesinin idarə edilməsi strukturu hansını nəzərdə tutur:

a)) hamısı

b) yüksək səviyyədə ixtisaslaşdırılmış bölmələrin yaradılması – texniki (innovasiya) siyasətin işlənməsi üzrə şuraların, komitə və ya işçi qrupların yaradılması

c) innovasiya fəaliyyətinin koordinasiyası üzrə yeni məhsullar üçün mərkəzləşmiş xidmət və bölmələrin yaradılması

d) yeni məhsulların işlənməsi üzrə məqsədli layihə qrupları və mərkəzlərinin seçilməsi

e) istehsalat bölmələri daxilində innovasiya fəaliyyətilə məşğul olan ETTKİ şöbələr, laboratoriyaların, elmi mərkəzlərin rolunun gücləndirilməsi

52. deyəndə innovasiya fəaliyyətilə, elmi tədqiqatlar və işləmələr ilə məşğul olan struktur nəzərdə tutulur:

- a)) innovasiya təşkilatı
- b) innovasiyanın dərk edilməsi
- c) innovasiya ideyaları
- d) innovasiya subyektləri
- e) innovasiya üslubu

53. Elmi-texniki və innovasiya sahəli təşkilatların təsnifatı yeniliyin növü hansı qrupa ayrılır?

- a)) ərzaq, resurs, proses, sənəd
- b) daxili istifadə üçün, satış üçün
- c) individual və korporativ
- d) fiziki və əqli
- e) uzunmüddətli, orta müddətli və qısamüddətli

54. Elmi-texniki və innovasiya sahəli təşkilatların təsnifatı yeniliyin tətbiq edildiyi sahə hansı qrupa ayrılır?

- a)) daxili istifadə üçün, satış üçün
- b) ərzaq, resurs, proses, sənəd
- c) individual və korporativ
- d) fiziki və əqli
- e) uzunmüddətli, orta müddətli və qısamüddətli

55. İnnovasiyaların üstünlük təşkil edən növlərindən asılı olaraq İT-lər aşağıdakı növlərə bölünür:

- a)) hamısı
- b) innovator-liderlər və innovator-tərəfdarları
- c) yeni elmi kəşflərə və pioner ixtiralara yönələn İT-lər və əvvəllər edilmiş kəşflərin və ixtiraların yeni tətbiq üsuluna əsaslanan innovasiyalar yaradan İT-lər
- d) yeni tələbatları yaradan İT-lər və mövcud olan tələbatları inkişaf edən və təmin edən İT-lər
- e) təməl innovasiyaları yaradan IT-lər və şəklini dəyişən innovasiyaların yaradılmasına yönələn İT-lər

56. Yeni tələbatları yaradan və təmin edən tipik innovasiyalar hansılardır:

- a)) radioqəbuledici cihaz, maqnitofon, televizor, telefon
- b) hava şarı, termometr, lift, diş
- c) videomaqnitofon, videotelefon, hava kütlələri
- d) kalkulyator, kompüter, günəş, torpaq
- e) heç biri

57. Maliyyə-sənaye qrup (MSQ) –

- a)) mal və xidmətlərin rəqabətdavamlılığını artırmaq üçün vahid texnoloji dövr ilə bir - birinə bağlanmış sənaye müəssisələrini, bankları, ticarət təşkilatları birləşdirən təşkilat strukturudur
- b) kollektiv sahibkarlıq əsasında hər növ fəaliyyətinin effektivliyini artırmaq məqsədilə müstəqil sənaye müəssisələrinin, elmi, layihə, konstruktor və digər təşkilatların könüllü birləşməsidir
- c) MSQ təşkil edilmə formasıdır. Bu şirkət ana və törəmə şirkətlərin yaradılmasını nəzərdə tutur
- d) birgə maliyyələşdirilməni, strateji ETTKİ-lərin keçirilməsini, müəyyən müddət ərzində texnologiya və standartların işlənilməsini nəzərdə tutur
- e) müxtəlif ölkələrində törəmə şirkətlərə və filiallara malik olan cəmiyyət.

58. Bütün innovasiya dövrü üzrə, o cümlədən nəticələrin kommersiyalaşması üzrə, mürəkkəb işlər kompleksinin aparılamsı üzrə şirkətlərarası kooperasiya (korporasiya) iştirakçıları arasında razılaşma adlanır:

- a)) Strateji alyans (SA)
- b) Maliyyə-sənaye qrup (MSQ)
- c) Transmilli korporasiya (TMK)
- d) Holding (holding şirkəti)
- e) Korporasiya

59. Strateji alyans (SA)-ların fərqləndirici xüsusiyyətləri hansılardır?

- a)) hamısı
- b) yeni məhsulun, texnologiyanın, kəşflərin, ixtiraların işlənilməsi və mənimsənilməsi zamanı iştirakçılar arasında maliyyə riski və qeyri-müəyyənliyin artmasının bölüşdürülməsi
- c) işlərin mərkəzinin ETKKİ-lərə keçməsi, innovasiya dövrünün mərhələlərinin kompleksliyi
- d) kooperasiyada yüksək maneərlilik, xüsusən ETTKİ-lərin aparılması zamanı

e) qəti yeniliklərin yaradılmasının innovasiya dövrünün azalması; yeniliklərin istehsalının texnoloji hazırlanmasının yüksək dərəcədə avtomatlaşdırılması

60. Elmi-texniki sahənin yeni təşkilat strukturlarından biri səhvdir:

- a)) interpreter
- b) inkubatorlar
- c) texnoparklar
- d) texnopolislar
- e) injiniriq şirkətlər

61. Inkubatorlarda aparılan işlərin hansı növlərini qeyd etmək olar:

- a)) hamısı
- b) innovasiya layihələrinin ekspertizası
- c) investorların axtarışı və lazım gəlsə zəmanətin təmin edilməsi
- d) binaların, avadanlığın, xidmətlərin güzəştli şərtlərlə təqdim edilməsi
- e) güzəştli şərtlərlə hüquq, reklam, informasiya, konsultasiya və s. xidmətlərin göstərilməsi

62. Bir tərəfdən elmi tədqiqatlar və işləmələr arasında və ikinci tərəfdən yeniliklər və istehsalat arasında birləşdirici bəndd –

- a)) injiniring şirkətləri
- b) Maliyyə-sənaye qrup (MSQ)
- c) Transmilli korporasiya (TMK)
- d) Holding (holding şirkəti)
- e) Korporasiya

63. İnjiniring şirkətlərə aid olan xüsusiyyət hansı variantda düzgün qeyd edilmişdir?

- a)) hamısı
- b) innovasiya ideyanın, yeni texnologiyanın, yararlı modellərin, ixtiraların ehtimal olunan əhəmiyyətinin, kommersiya konyukturanın qiymətini verir və texniki proqnozlaşdırmanı müəyyən edir
- c) yeniliyi axıra qədər çatdırır və sənaye istehsalına göndərir
- d) işlənmə obyektinin tətbiqi prosesində konsultasiya xidmətlərini göstərir
- e) sənaye müəssisələrinin göstərişi ilə işəsalma və sınaq işlərini görür

64. Məhsulun, xidmətlərin, texnologiyaların, strukturların və s. dəyişdirilməsinə istiqamətləndirilmiş təşkil məqsədlərinə nail olmaq üsulu adlanır

- a)) innovasiya strategiyası
- b) innovasiya siyasəti
- c) innovasiya qroqramı
- d) innovasiya fondu
- e) innovasiya qroqramı

65. Daxili mühitə münasibətdə müəssisələrin aşağıdakı növ strategiyalarından biri səhvdir?

- a)) qənaət strategiyası
- b) məhsul strategiyası
- c) funksional strategiyası
- d) resurslar strategiyası
- e) təşkilati-idarəetmə strategiyası

66. Daxili mühitə münasibətdə müəssisələr məhsul strategiyasına aiddir:

- a)) yeni məmulatları, texnologiyaların, xidmətlərin və bazarların yaradılmasına istiqamətlənmiş portfel, sahibkar
- b) elmi-texniki, istehsal, marketinq, servis
- c) maliyyə, əmək, informasiya və material-texniki
- d) texnologiyalar, strukturlar, metodlar, idarəetmə sistemləri
- e) texnologiyalar, informasiya və material-texniki

67. Daxili mühitə münasibətdə müəssisələr funksional strategiyasına aiddir:

- a)) elmi-texniki, istehsal, marketinq, servis
- b) yeni məmulatları, texnologiyaların, xidmətlərin və bazarların yaradılmasına istiqamətlənmiş portfel, sahibkar
- c) maliyyə, əmək, informasiya və material-texniki
- d) texnologiyalar, strukturlar, metodlar, idarəetmə sistemləri
- e) texnologiyalar, informasiya və material-texniki

68. Daxili mühitə münasibətdə müəssisələr resurslar strategiyasına aiddir:

- a)) texnologiyalar, strukturlar, metodlar, idarəetmə sistemləri
- b) yeni məmulatları, texnologiyaların, xidmətlərin və bazarların yaradılmasına istiqamətlənmiş portfel, sahibkar
- c) maliyyə, əmək, informasiya və material-texniki

- d) elmi-texniki, istehsal, marketinq, servis
- e) sahibkar, maliyyə və əmək

69. Daxili mühitə münasibətdə müəssisələr məhsul strategiyasına aiddir:

- a)) texnologiyalar, strukturlar, metodlar, idarəetmə sistemləri
- b) elmi-texniki, istehsal, marketinq, servis
- c) maliyyə, əmək, informasiya və material-texniki
- d) yeni məmulatları, texnologiyaların, xidmətlərin və bazarların yaradılmasına istiqamətlənmiş portfel, sahibkar
- e) sahibkar, maliyyə və əmək

70. İnnovasiyaları strateji idarəetmənin ümumi vəzifələri aşağıdakı suallara cavab verməyə imkan verir. Düzgün variant hansıdır?

- a)) hamısı
- b) xarici mühit tərəfindən məhdudiyyətləri nəzərə alaraq, İM perspektivdə hansı məhsullarla və hansı bazarlarda öz aktivliyini inkişaf etdirməlidir?
- c) hansı yeniliklərin, hansı metodların (proqramlar, layihələr) vasitəsilə strateji məqsədlərə nail olunacaq?
- d) Hansı miqyaslarda və hansı mənbələrdən strateji məqsədlərə ehtiyatlar ayrılacaq?
- e) İM-də innovasiya prosesləri hansı təşkilati formalarda (ənənəvi xətti-qərargah strukturu, matris və ya layihə strukturu, STV və ya hər bir strateji məqsədi idarəetmə mərkəzləri) həyata keçirilir?

71. Strateji məqsədlərin müəyyən edilməsini özündə ehtiva edən interaktiv proses və qoyulmuş məqsədlərə nail olmağa görə strategiyaların işlənilib hazırlanması adlanır:

- a)) texnologiya nöqtəyi-nəzərindən strateji planlaşdırma
- b) texnologiya nöqtəyi-nəzərindən strateji məqsədi
- c) texnologiya nöqtəyi-nəzərindən strateji nəzarət
- d) texnologiya nöqtəyi-nəzərindən strateji təşkil
- e) texnologiya nöqtəyi-nəzərindən strateji ötürmə

72. Strateji planlaşdırmanın operativ planlaşdırmadan fərqi aşağıdakı variantlardan birindən səhv göstərilmişdir. Səhv olanı tapın.

- a)) Strateji planlar adətən dar miqyasda strukturlaşdırılır və operativ planlaşdırma ilə müqayisədə təfəssilat eyni yer verilir

- b) Strateji planlaşdırmada menejerin subyektiv istiqamət dəyərləri əhəmiyyətli dərəcədə böyük rol oynayır
- c) Alternativlərin ümumi mümkün diapazonu strateji planlaşdırmada operativ planlaşdırmadan xeyli genişdir
- d) Strateji planlaşdırma operativ planlaşdırmadan qeyri müəyyənliklə operativ planlaşdırmadan daha yüksək dərəcədə xarakterizə olunur
- e) Strateji planlaşdırma üçün ətraf mühitin şəraitləri haqda böyük informasiya lazımdır, operativ planlaşdırma isə firmadaxili təhlilə, həmçinin başa çatmış hadisələr haqqında informasiyalara əsaslanır

73. İM-in strategiyasının işlənilib hazırlanmasında Vəziyyətin ilkin mərhələdə tanınması, vəziyyətin izlənməsi adlanır:

- a) Strateji diaqnoz
- b) Strateji təhlil
- c) Strategiyanın qısa və dürüst ifadə edilməsi
- d) Proqramların qiymətləndirilməsi
- e) Strategiyaların reallaşdırılması

74. İM-in strategiyasının işlənilib hazırlanmasında STV-nin strateji zonalarının müəyyən edilməsi, əhatənin təhlili adlanır:

- a) Strateji təhlil
- b) Strateji diaqnoz
- c) Strategiyanın qısa və dürüst ifadə edilməsi
- d) Proqramların qiymətləndirilməsi
- e) Strategiyaların reallaşdırılması

75. İM-in strategiyasının işlənilib hazırlanmasında strateji istiqamətin seçilməsi, proqramların işlənilib hazırlanması aşağıdakı hansı variantla uyğun gəlir?

- a) Strategiyanın qısa və dürüst ifadə edilməsi
- b) Strateji diaqnoz
- c) Strateji təhlil
- d) Proqramların qiymətləndirilməsi
- e) Strategiyaların reallaşdırılması

76. İM-in strategiyasının işlənilib hazırlanmasında İM-in siyasətinin qiymətləndirilməsi, qurulması aşağıdakı hansı variantla uyğun gəlir?

- a) Proqramların qiymətləndirilməsi

- b) Strateji diaqnoz
- c) Strateji təhlil
- d) Strategiyanın qısa və dürüst ifadə edilməsi
- e) Strategiyların reallaşdırılması

77. İM-in strategiyasının işlənilib hazırlanmasında funksional, layihə, məhsul menecmenti aşağıdakı hansı variantla uyğun gəlir?

- a)) Strategiyların reallaşdırılması
- b) Strateji diaqnoz
- c) Strateji təhlil
- d) Strategiyanın qısa və dürüst ifadə edilməsi
- e) Proqramların qiymətləndirilməsi

78. İM-in strategiyasının işlənilib hazırlanmasında reallaşdırmaya nəzarət, Kontrollinq adlanır:

- a)) Strateji nəzarət
- b) Strateji təhlil
- c) Strategiyanın qısa və dürüst ifadə edilməsi
- d) Proqramların qiymətləndirilməsi
- e) Strategiyların reallaşdırılması

79. Strategiyların işlənilib hazırlanma texnologiyasının mərkəzi məsələsi alternativin seçilməsi əsasında strateji qərarların qəbul edilməsidir. Bu yanaşmanın obyektiv zəruri komponentlərinə aşağıdakılardan hansı aiddir:

- a)) hamısı
- b) qərarların parametrləri
- c) ekzogen (xaricdən şərtləndirilmələr)
- d) endogen (daxildən şərtləndirilmələr)
- e) qərarın alternativləri

80. Tənzimlənən proseslərin nəzarət müşahidəsində xüsusi üsulların hesabına işə salınmışaktivlərin (ehtiyatların) daha yüksək fayda verməsini təmin etmə mexanizmi –

- a)) kontrollinq
- b) monitoring
- c) standartlaşma
- d) indikator

e) treninq

81. Firmanın hansı tip innovasiya strategiyaları fərqləndirilir?

- a)) hücum, müdafiə, təqlid strategiyası
- b) qaçış, müdafiə, gizlənmə strategiyası
- c) gizlənmə, hücum, qaçış strategiyası
- d) hücum, müdafiə, gizlənmə strategiyası
- e) qaçış, müşahidə, məğlubetmə strategiyası

82. Hansı tip innovasiya strategiyası öz fəaliyyətini sahibnkar rəqabəti prinsiplərinə əsaslandıran firmalar üçün səjiyyəvidir?

- a)) hücum strategiyası
- b) müdafiə strategiyası
- c) təqlid strategiyası
- d) gizlənmə strategiyası
- e) məğlubetmə strategiyası

83. Hansı tip innovasiya strategiyası artıq mövjud olan bazarlarda firmanın rəqabət mövqeyinin saxlanmasına istiqamətlənir?

- a)) müdafiə strategiyası
- b) hücum strategiyası
- c) təqlid strategiyası
- d) gizlənmə strategiyası
- e) məğlubetmə strategiyası

84. Hansı tip innovasiya strategiyası güclü bazar və texniki mövqeyə malik olan firmalar tərəfindən istifadə olunur, bu və ya digər yeniliklərin bazara buraxılışında pioner olmayan firmalar tərəfindən tətbiq olunur?

- a)) təqlid strategiyası
- b) hücum strategiyası
- c) müdafiə strategiyası
- d) gizlənmə strategiyası
- e) məğlubetmə strategiyası

85. İnnovasiya strategiyası hansıprinsipinə əsaslanır?

- a)) “vaxt-pul”
- b) ədalət

- c) əmək
- d) universal
- e) qənaət

bölmə lahiyə

86. Qarşılıqlı uyğunlaşdırılmış məqsədlər sistemi və onlara nail olmaq üçün müvafiq şəkildə təşkil olunmuş (ehtiyatlara, müddətə və icraçılara görə uyğunlaşdırılmış), layihə sənədləri komplekti ilə tərtib olunmuş və miqdar göstəriciləri ilə ifadə olunmuş və innovasiyalara gətirən konkret elmi-texniki məsələlərin səmərəli həllini təmin edən elmi-texniki, təcrübi-konstruktiv, istehsal, təşkilati-maliyyə, ticarət və s. kompleks tədbirlər proqramları adlanır:

- a)) innovasiya layihəsi
- b) konsaltinq
- c) innovasiya təklifi
- d) treninq
- e) investisiyalar

87. İnnovasiya layihələrinin əsas elementlərinə aşağıdakılardan hansı aiddir

- a)) hamısı
- b) innovasiya problemlərinin həlli və qoyuluş məqsədlərin reallaşdırılması üzrə kompleks layihə tədbirləri
- c) layihənin əsas təyinatını əks etdirən dürüst ifadə edilmiş məqsəd və vəzifələr
- d) layihə tədbirlərinin yerinə yetirilməsinin təşkilini, yəni verilmiş dəyər və keyfiyyət çərçivəsində məhdud zaman dövründə layihənin nail olmaq üçün ehtiyatlar və icraçılar üzrə onların uyğunlaşdırılması
- e) layihənin əsas göstəriciləri: məqsədli göstəricilərdən (bütün layihə üzrə) xüsusi göstəricilərdəki (ayrı-ayrı tapşırıqlar, mövzular, mərhələlər, tədbirlər, icraçılar üzrə), o cümlədən onun səmərəliliyini səciyyələndirən göstəricilər

88. Layihə-smeta sənədləri yaradılması üzrə işləri yerinə yetirməyə müvafiq şəkildə tərtib olunmuş lisenziya əsasında peşə hüququ olan şəxs və ya təşkilatı adlanır:

- a)) arxitektör
- b) mühəndis
- c) layihəçi
- d) investor
- e) podryadçı

89. İnjiniringlə, yəni istehsalla bağlı kompleks xidmətlərlə və layihə məhsullarını reallaşdırmaqla məşğul olmağa lisenziyaya malik olan şəxs və ya təşkilatı adlanır:

- a)) mühəndis
- b) arxitektör
- c) layihəçi
- d) investor
- e) podryadçı

90. Layihənin məqsədlərinə effektiv nail olmaq məqsədilə layihənin həyata keçirilməsi dövrünə yaradılan və layihə rəhbəri tərəfindən başçılıq edilən spesifik təşkilatı struktur adlanır:

- a)) layihə komandası
- b) Dəstəkləyici strukturlar
- c) İnvestor
- d) Sifarişçi
- e) Elmi-texniki şura (ETŞ)

91. İnnovasiya layihələrinin reallaşdırma dövrünə görə hansı formalara ayrılır?

- a)) uzunmüddətli, ortamüddətli, qısamüddətli
- b) aralıq və son
- c) ilkin, orta, yekun
- d) minimum, maksimum
- e) sadə, normal və mürəkkəb

92. İnnovasiya layihələrinin həll olunma səviyyəsinə görə hansı formalara ayrılır?

- a)) federal, prezident, regional, sahə, ayrı-ayrı müəssisələr
- b) daxili və xarici
- c) funksional və disfunksional
- d) inzibati və yardımçı
- e) heç biri

93. İnnovasiya layihələrinin layihənin məqsədinin xarakterinə görə hansı formalara ayrılır?

- a)) aralıq və son

- b) uzunmüddətli, ortamüddətli, qısamüddətli
- c) ilkin, orta, yekun
- d) minimum, maksimum
- e) sadə, normal və mürəkkəb

94. İnnovasiyaların reallaşdırılmasının səmərəsinin ölçüsünü aşağıdakı hansı dəyərlərdə aşkarlanır:

- a)) hamısı
- b) məhsul (mal çeşidinin keyfiyyətinin yaxşılaşdırılması və artımı)
- c) texnoloci (əmək məhsuldarlığının yüksəlməsi və əmək şəraitlərinin yaxşılaşdırılması)
- d) funksional (idarəetmənin səmərəliliyinin artması)
- e) sosial (innovasiyalardan istifadə etmək hesabına həyat keyfiyyətinin yaxşılaşdırılması)

95. İnnovasiyaların bilavasitə onların yaradılan məhsulların, texniki sistemlərin strukturların bütün zəruri və ehtimal olunan vahidini nəzərə almaqla müvafiq miqdarda əməyi, zamanı, ehtiyatları və pulu qorumaq qabiliyyətini müəyyən edir.

- a)) səmərəliliyi
- b) azlığı
- c) qənaətliyi
- d) dəyişikliyi
- e) həcmi

96. İstehsalın aşağıdakı hansı xarakteristikaları innovasiyanı dəyişdirir:

- a)) hamısı
- b) istehsalın və satışın həjmi
- c) jari xərjlər

- d) yaradılan və fəaliyyətdə olan əmlakın ölçüsü
- e) istehsalda məşğul olanların sayı

97. İnnovasiya variantlarının müqayisəsini istehsal sferasında innovasiyaların səmərəlilik göstərijilərinin hansı tipindən istifadə etməklə aparırlar?

- a)) məxarij və ehtiyat tipi
- b) mədaxil və əlavə tədbir tipi
- c) xidmətedici, funksional və kompleks
- d) funksional və kompleks, əsas
- e) yardımçı, funksional və kompleks

98. İnnovasiyanın hansı tipli səmərəlilik göstərijisi innovasiyanın nəticəsinin sərf olunan janlı və maddiləşmiş əməyin (innovasiyanın qiyməti) məjmusunun kəmiyyətinə nisbətidir?

- a)) məxaric
- b) ehtiyat
- c) mədaxil
- d) heç biri
- e) funksional

99. İnnovasiyanın hansı tipli səmərəlilik göstərijisi nəticənin dəyər ifadəsində işlədilmiş istehsal ehtiyatlarının kəmiyyətinə nisbətidir?

- a)) ehtiyat
- b) məxaric
- c) mədaxil
- d) disfunksional
- e) funksional

100. Büdcə səmərəliliyi göstərijiləri əks etdirir.

- a)) layihənin həyata keçirilməsinin nəticələrinin müvafiq büdcənin gəlirlərinə və xərclərinə təsirini
- b) layihənin həyata keçirilməsinin nəticələrinin müvafiq borc xərclərinin nisbətini
- c) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsirin azalmasını
- d) layihənin həyata keçirilməsinin nəticələrinin müvafiq səmərəlilik şərtlərinin azalması
- e) heç biri

101. Innovasiya məhsulu –

- a)) layihənin hazırlanmasında, istifadəsində keyfiyyət üstünlüklərinə malik olan yeni məhsul, xidmət və texnologiyalar və ya yeni təşkilat-iqtisadi forma şəklində ifadə olunan, əvvəlki məhsul və ya təşkilatı-iqtisadi formalarla müqayisədə əlavə iqtisadi və ya ictimai mənfəəti təmin edən innovasiya fəaliyyətinin nəticəsidir
- b) informasiya əmtəəsinin istehsalı, mübadiləsi, istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətlərin məcmusudur
- c) əmək fəaliyyətinin məhsuludur ki, onun əsas komponenti kimi çıxış edir
- d) yeni hadisələrin baş vermə səbəbləri, formalaşmasının ünsürləri
- e) əvvəllər istifadə olunmuş praktikanın yenidən tətbiq edilməsi

102. Layihənin hazırlanmasında, istifadəsində keyfiyyət üstünlüklərinə malik olan yeni məhsul, xidmət və texnologiyalar və ya yeni təşkilat-iqtisadi forma şəklində ifadə olunan, əvvəlki məhsul və ya təşkilatı-iqtisadi formalarla müqayisədə əlavə iqtisadi və ya ictimai mənfəəti təmin edən innovasiya fəaliyyətinin nəticəsi adlanır:

- a)) innovasiya məhsulu
- b) innovasiya dövrü

- c) novasiya
- d) keçmiş adət
- e) hamısı

103. Birləşdirici (kompleks) innovasiya –

- a)) dünya təcrübəsində əvvəllər qazanılmış nailiyyətlərin optimal toplusunun istifadəsi hesabına əldə edilmiş innovasiyadır
- b) yüksək ixtisaslı işçilərin innovasiya potensialının güclənməsi
- c) yeni məhsullar və xidmətlərin geniş yayılmaqla praktiki istifadəsidir
- d) yeni nailiyyətlər əldə edilməsi üçün qarşıya qoyulmuş təbirlər toplusudur
- e) istehsal, maliyyə, kommersiya və inzibati xarakterli təşkilati - texniki, idarəetmə və iqtisadi qərarların formalaşmasıdır

104. Dünya təcrübəsində əvvəllər qazanılmış nailiyyətlərin optimal toplusunun istifadəsi hesabına əldə edilmiş innovasiya adlanır:

- a)) birləşdirici (kompleks) innovasiya
- b) innovasiya məhsulu
- c) keçmiş adət
- d) bazis innovasiya
- e) yaxşılaşdırıcı innovasiya

105. Bazis innovasiya –

- a)) əsasında fundamental elmi nailiyyətlərin durduğu növbəti nəsil üçün innovasiya məhsulu yaratmağa imkan verən kəşflərə yeni üsulların tətbiqi əsasında reallaşır
- b) dünya təcrübəsində əvvəllər qazanılmış nailiyyətlərin optimal toplusunun istifadəsi hesabına əldə edilmiş innovasiyadır
- c) məhsul (xidmət) bazarının xüsusiyyətlərinin yaxşılaşdırılması məqsədilə sifariş edilmiş elmi, layihə-texnoloji, yaxud təşkilati işlərin nəticələrinin

istifadəsini nəzərdə tutan innovasiyadır

d) informasiya əmtəəsinin istehsalı, mübadiləsi, istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətlərin məcmusudur

e) elmi biliklərin, elmi ideyaların, kəşflər və ixtiraların innovasiyaya çevrilməsinin bütün dövrünü əhatə edən prosesdir

106. Əsasında fundamental elmi nailiyyətlərin durduğu növbəti nəsil üçün innovasiya məhsulu yaratmağa imkan verən kəşflərə yeni üsulların tətbiqi əsasında realizə oluna bilər:

a)) bazis innovasiya

b) yaxşılaşdırıcı innovasiya

c) innovasiya məhsulu

d) innovasiya prosesi

e) birləşdirici (kompleks) innovasiya

107. Yaxşılaşdırıcı innovasiya –

a)) məhsul (xidmət) bazarının xüsusiyyətlərinin yaxşılaşdırılması məqsədilə sifariş edilmiş elmi, layihə-texnoloji, yaxud təşkilati işlərin nəticələrinin istifadəsini nəzərdə tutan innovasiyadır

b) əsasında fundamental elmi nailiyyətlərin durduğu növbəti nəsil üçün innovasiya məhsulu yaratmağa imkan verən kəşflərə yeni üsulların tətbiqi əsasında reallaşır

c) dünya təcrübəsində əvvəllər qazanılmış nailiyyətlərin optimal toplusunun istifadəsi hesabına əldə edilmiş innovasiyadır

d) informasiya əmtəəsinin istehsalı, mübadiləsi, istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətlərin məcmusudur

e) elmi biliklərin, elmi ideyaların, kəşflər və ixtiraların innovasiyaya çevrilməsinin bütün dövrünü əhatə edən prosesdir

108. Məhsul (xidmət) bazarının xüsusiyyətlərinin yaxşılaşdırılması məqsədilə sifariş edilmiş elmi, layihə-texnoloji, yaxud təşkilati işlərin nəticələrinin istifadəsini nəzərdə tutan innovasiya adlanır:

- a)) yaxşılaşdırıcı innovasiya
- b) bazis innovasiya
- c) innovasiya məhsulu
- d) innovasiya prosesi
- e) birləşdirici (kompleks) innovasiya

109. İnnovasiya prosesi -

- a)) elmi biliklərin, elmi ideyaların, kəşflər və ixtiraların innovasiyaya çevrilməsinin bütün dövrünü əhatə edən prosesdir
- b) informasiya əmtəəsinin istehsalı, mübadiləsi, istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətləridir
- c) dünya təcrübəsində əvvəllər qazanılmış nailiyyətlərin optimal toplusunun istifadəsi hesabına əldə edilmiş innovasiyadır
- d) əsasında fundamental elmi nailiyyətlərin durduğu növbəti nəsil üçün innovasiya məhsulu yaratmağa imkan verən kəşflərə yeni üsulların tətbiqi əsasında reallaşır
- e) məhsul (xidmət) bazarının xüsusiyyətlərinin yaxşılaşdırılması məqsədilə sifariş edilmiş elmi, layihə-texnoloji, yaxud təşkilati işlərin nəticələrinin istifadəsini nəzərdə tutan innovasiyadır

110. Elmi biliklərin, elmi ideyaların, kəşflər və ixtiraların innovasiyaya çevrilməsinin bütün dövrünü əhatə edən proses adlanır

- a)) innovasiya prosesi
- b) bazis innovasiya prosesi
- c) yaxşılaşdırıcı innovasiya prosesi
- d) birləşdirici (kompleks) innovasiya

e) yeni adət

111. İnnovasiyanın yaxşılaşdırıcı tipinə aid edilir:

a)) hamısı

b) əvvəl yaradılmış malları (xidmətləri), texnologiyaları, avadanlıqları, sistemləri və s. əvəz edəcək əvəzedici və rasionallaşdırıcı innovasiyalar

c) bütövlükdə sistemin struktur və fəaliyyətində xüsusi dəyişikliklər etmədən elementlərin, verilmiş istehsal-texnoloji sistemin altsistemlərinin qismən yaxşılaşdırılmasına istiqamətlənmiş innovasiyalar

d) yeni növ istehsal-texniki sistemlərin təşəbbüskarı olan və ilkin konsepsiyası keyfiyyətə dəyişilmiş, lakin funksional prinsipləri qoruyub saxlayan innovasiyalar

e) prinsipial baza konstruksiya və strukturunu dəyişdirən texnologiya və məhsulların yeni nəslini müəyyən edən innovasiyalar

112. İnnovasiyanın yaxşılaşdırıcı tipinə aid deyil:

a)) müasir şəraitdə iqtisadi artım istifadə olunan istehsal amillərinin ancaq kəmiyyətinin yüksəldilməsi ilə müəyyən olunur

b) əvvəl yaradılmış malları (xidmətləri), texnologiyaları, avadanlıqları, sistemləri və s. əvəz edəcək əvəzedici və rasionallaşdırıcı innovasiyalar

c) bütövlükdə sistemin struktur və fəaliyyətində xüsusi dəyişikliklər etmədən elementlərin, verilmiş istehsal-texnoloji sistemin altsistemlərinin qismən yaxşılaşdırılmasına istiqamətlənmiş innovasiyalar

d) yeni növ istehsal-texniki sistemlərin təşəbbüskarı olan və ilkin konsepsiyası keyfiyyətə dəyişilmiş, lakin funksional prinsipləri qoruyub saxlayan innovasiyalar

e) prinsipial baza konstruksiya və strukturunu dəyişdirən texnologiya və məhsulların yeni nəslini müəyyən edən innovasiyalar

113. İnnovasiya prosesinin əsasında –

- a)) innovasiyaların yaranması üçün vacib olan yeni elmi biliklərin əldə edilməsi və nisbətən ümumi qanunauyğunluqların aşkar edilməsinə yönəldilmiş fundamental tədqiqatlara başlayan yeniliklərin yaranması və öyrənilməsi prosesi durur
- b) yeni növ istehsal-texniki sistemlərin təşəbbüskarı olan və ilkin konsepsiyası keyfiyyətə dəyişilmiş, lakin funksional prinsipləri qoruyub saxlayan innovasiya prosesi durur
- c) bütövlükdə sistemin struktur və fəaliyyətində xüsusi dəyişikliklər etmədən elementlərin, verilmiş istehsal-texnoloji sistemin altsistemlərinin qismən yaxşılaşdırılmasına istiqamətlənmiş innovasiya prosesi durur
- d) əvvəl yaradılmış malları (xidmətləri), texnologiyaları, avadanlıqları, sistemləri və s. əvəz edəcək əvəzedici və rasionallaşdırıcı innovasiyalar
- e) heç biri

114. İnnovasiya prosesinin dövrü əhatə edir:

- a)) elmi-texniki ideyanın işlənməsinin sifarişçiyə və ya bazara kommersiya əsasında realizəsinə qədər dövrü əhatə edir
- b) elm-texniki texnologiyanın məhsul (xidmət) istehsalına tətbiqi dövrünü əhatə edir
- c) yaxşılaşdırılması dövrünü əhatə edir
- d) innovasiya fəaliyyətində mütəxəssislərin sırasında "İşgüzar mələklər" yaranması dövrünü əhatə edir
- e) heç biri

115. İnnovasiya dövrü –

- a)) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində

bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir

b) kommersiyallaşma anına qədər və ya xərcini ödəyəənə qədər gözlənilən müddət

c) iqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsidir

d) texnoloji yeni və ya təkmilləşdirilmiş məhsul növlərinin texnologiyalarının satış göstəricilərinə məhsulun həyat dövrü

e) hamısı

116. Yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesi adlanır:

a)) innovasiya dövrü

b) innovasiyanın həyat dövrü

c) innovasiya prosesi

d) keçmiş dövr

e) bazis innovasiya

117. İnnovasiyanın həyat dövrü –

a)) kommersiyallaşma anına qədər və ya xərcini ödəyəənə qədər gözlənilən müddət

b) iqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsidir

c) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində

bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir

d) məhsul (xidmət) bazarının xüsusiyyətlərinin yaxşılaşdırılması məqsədilə sifariş edilmiş elmi, layihə-texnoloji, yaxud təşkilati işlərin nəticələrinin istifadəsini nəzərdə tutan innovasiya dövrü

e) müasir şəraitdə iqtisadi artım istifadə olunan istehsal amillərinin ancaq kəmiyyətinin yüksəldilməsi ilə müəyyən olunan dövr

118. İnnovasiyalar bazarı –

a)) iqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsidir

b) elm və innovasiya fəaliyyəti sahəsində məşğul olan işçilərə verilən tələb və təklifin meydana gəldiyi sahədir

c) əsasında fundamental elmi nailiyyətlərin durduğu növbəti nəsil üçün innovasiya məhsulu yaratmağa imkan verən kəşflərə yeni üsulların tətbiqi əsasında reallaşır

d) ancaq təşkilati innovasiyaların formalaşması üçün xarakterizə olan mühit

e) hamısı

119. İqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsi adlanır:

a)) innovasiyalar bazarı

b) intellektual əmək bazarı

c) innovasiya təklifi

d) innovasiya – investisiya infrastrukturu

e) treninq

120. İntellektual əmək bazarı –

a)) elm və innovasiya fəaliyyəti sahəsində məşğul olan işçilərə verilən tələb və

təklifin meydana gəldiyi sahədir

- b) iqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsidir
- c) əsasında fundamental elmi nailiyyətlərin durduğu növbəti nəsil üçün innovasiya məhsulu yaratmağa imkan verən kəşflərə yeni üsulların tətbiqi əsasında reallaşır
- d) ancaq təşkilati innovasiyaların formalaşması üçün xarakterizə olan mühit
- e) hamısı

121. Innovasiya bazarına daxildir:

- a)) hamısı
- b) intellektual mülkiyyət qaydaları üzrə tədavül edən elmi, texniki yeniliklər
- c) intellektual mülkiyyət qaydaları üzrə tədavül edən elmi-texniki, texnoloji yeniliklər
- d) müəllif hüquqları, qaydaları üzrə tədavül edən yeni elmi-texniki informasiyalar
- e) yeni elmi-texniki və texnoloji xidmətlər

122. Innovasiya bazarına daxil deyil:

- a)) elmi kadr və menecer hazırlığını, onların sertifikatlaşmasını, alim və mütəxissizlərin səmərəli məşğulluğunun təminatı
- b) intellektual mülkiyyət qaydaları üzrə tədavül edən elmi, texniki yeniliklər
- c) intellektual mülkiyyət qaydaları üzrə tədavül edən elmi-texniki, texnoloji yeniliklər
- d) müəllif hüquqları, qaydaları üzrə tədavül edən yeni elmi-texniki informasiyalar
- e) yeni elmi-texniki və texnoloji xidmətlər

123. İntellektual əmək bazarına aiddir:

- a)) elmi kadr və menecer hazırlığını, onların sertifikatlaşmasını, alim və mütəxissizlərin səmərəli məşğulluğunun təminatı
- b) intellektual mülkiyyət qaydaları üzrə tədavül edən elmi, texniki yeniliklər
- c) intellektual mülkiyyət qaydaları üzrə tədavül edən elmi-texniki, texnoloji yeniliklər
- d) müəllif hüquqları, qaydaları üzrə tədavül edən yeni elmi-texniki informasiyalar
- e) yeni elmi-texniki və texnoloji xidmətlər

124. İnjiniring –

- a)) innovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyasıdır
- b) innovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- c) innovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- d) innovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının bir növüdür
- e) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur

125. İnnovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyası adlanır:

- a)) injiniring
- b) treninq
- c) konsalting
- d) məhsulun həyat dövrü
- e) innovasiya təklifi

126. Treninq –

- a)) innovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- b) innovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyasıdır
- c) innovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- d) innovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının bir növüdür
- e) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur

127. İnnovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növü adlanır

- a)) treninq
- b) konsalting
- c) innovasiya təklifi
- d) innovasiya layihələri
- e) investisiyalar

128. Konsalting –

- a)) innovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- b) innovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- c) innovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyasıdır
- d) innovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet

və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının bir növüdür

e) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur

129. İnnovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür:

a)) konsaltinq

b) treninq

c) innovasiya təklifi

d) innovasiya layihələri

e) investisiyalar

130. Transfer –

a)) innovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının bir növüdür

b) innovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür

c) innovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür

d) innovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyasıdır

e) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur

131. İnnovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının bir növüdür:

a)) transfer

b) konsaltinq

- c) treninq
- d) innovasiya təklifi
- e) investisiyalar

132. İnvestisiyalar –

- a)) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur
- b) innovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyasıdır
- c) innovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- d) innovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının bir növüdür
- e) innovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının bir növüdür

133. Mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşu adlanır:

- a)) investisiyalar
- b) konsalting
- c) treninq
- d) innovasiya təklifi
- e) transfer

134. İnnovasiya texnologiyasının növləri hansıdır?

1. Treninq
2. Konsalting
3. Transfer
4. Bazis innovasiya
5. İnnovasiya məhsulu

- a)) 1, 2, 3
- b) 1, 2, 4
- c) 1, 3, 5
- d) 2, 4, 5
- e) 3, 4, 5

135. İnnovasiya texnologiyasının növləri deyildir:

- 1. Treninq
- 2. Konsaltinq
- 3. Transfer
- 4. Bazis innovasiya
- 5. İnnovasiya məhsulu

- a)) 4, 5
- b) 1, 2, 3
- c) 2, 5
- d) 3, 4
- e) 1, 5

136. İnnovasiya-investisiya prosesi –

- a)) innovasiya fəaliyyətinin istiqamətlərindən biridir, investisiyaların həyata keçirilməsi və innovasiya fəaliyyətinə investisiyaların qoyulması məsələlərinin paralel, qarşılıqlı əlaqəli həlləri ilə xarakterizə olunur
- b) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur
- c) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir
- d) innovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsinin qeyd

etməklə təklif edilməsidir

e) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir

137. İnnovasiya fəaliyyətinin istiqamətlərindən biridir, investisiyaların həyata keçirilməsi və innovasiya fəaliyyətinə investisiyaların qoyulması məsələlərinin paralel, qarşılıqlı əlaqəli həlləri ilə xarakterizə olunur:

- a)) innovasiya-investisiya prosesi
- b) innovasiya təklifi
- c) innovasiya – investisiya infrastrukturu
- d) məhsul həyat dövrü
- e) innovasiya proqramı

138. İnnovasiya – investisiya infrastrukturu –

- a)) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir
- b) innovasiya fəaliyyətinin istiqamətlərindən biridir, investisiyaların həyata keçirilməsi və innovasiya fəaliyyətinə investisiyaların qoyulması məsələlərinin paralel, qarşılıqlı əlaqəli həlləri ilə xarakterizə olunur
- c) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir
- d) innovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsinin qeyd etməklə təklif edilməsidir
- e) məhsulun yenisi ilə əvəz olunması anına qədər olan istehsal dövrüdür

139. İnnovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən

qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir:

- a)) innovasiya – investisiya infrastrukturu
- b) innovasiya təklifi
- c) innovasiya-investisiya prosesi
- d) məhsul həyat dövrü
- e) innovasiya proqramı

140. Məhsul həyat dövrü –

- a)) yeni və ya əhəmiyyətli dərəcədə yeniləşmiş məhsulun istehsalına qeder olan dövr
- b) innovasiya fəaliyyətinin istiqamətlərindən biridir, investisiyaların həyata keçirilməsi və innovasiya fəaliyyətinə investisiyaların qoyulması məsələlərinin paralel, qarşılıqlı əlaqəli həlləri ilə xarakterizə olunur
- c) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir
- d) innovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsinin qeyd etməklə təklif edilməsidir
- e) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir

141. Yeni və ya əhəmiyyətli dərəcədə yeniləşmiş məhsulun istehsalına qeder olan dövr adlanır:

- a)) məhsul həyat dövrü
- b) innovasiya təklifi
- c) innovasiya-investisiya prosesi
- d) innovasiya – investisiya infrastrukturu

e) innovasiya proqramı

142. Innovasiya təklifi -

- a)) innovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsinin qeyd etməklə təklif edilməsidir
- b) innovasiya fəaliyyətinin istiqamətlərindən biridir, investisiyaların həyata keçirilməsi və innovasiya fəaliyyətinə investisiyaların qoyulması məsələlərinin paralel, qarşılıqlı əlaqəli həlləri ilə xarakterizə olunur
- c) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir
- d) yeni və ya əhəmiyyətli dərəcədə yeniləşmiş məhsulun istehsalına qədər olan dövr
- e) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsirə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir

143. Innovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsinin qeyd etməklə təklif edilməsi adlanır:

- a)) innovasiya təklifi
- b) məhsul həyat dövrü
- c) innovasiya-investisiya prosesi
- d) innovasiya – investisiya infrastruktur
- e) innovasiya proqramı

144. Innovasiya qroqramı –

- a)) dövlətlərarası, regionlararası, regionlar innovasiya proqramı bazar maraqlarına əsaslanan ehtiyatlara, icraçılara və həyata keçirilmə müddətinə görə

uyğunlaşdırılmış, innovasiya məhsulunun hazırlanmasını, yaradılmasını və səmərəli mənimsənilməsini təmin edən tədbirlər kompleksidir

b) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir

c) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilatı və idarəedici bəndlərin şəbəkə sistemidir

d) yeni və ya əhəmiyyətli dərəcədə yenilənmiş məhsulun istehsalına qədər olan dövr

e) innovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya texnologiyasıdır

145. Dövlətlərarası, regionlararası, regionlar innovasiya proqramı bazar maraqlarına əsaslanan ehtiyatlara, icraçılara və həyata keçirilmə müddətinə görə uyğunlaşdırılmış, innovasiya məhsulunun hazırlanmasını, yaradılmasını və səmərəli mənimsənilməsini təmin edən tədbirlər kompleksi adlanır:

a)) innovasiya qroqramı

b) treninq

c) innovasiya təklifi

d) innovasiya layihələri

e) investisiyalar

146. İnnovasiya layihələri –

a)) verilmiş zaman dövründə mənfəətin və ya digər faydalı səmərənin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemidir

b) yeni tələbatın müəyyən edilməsi və ideyanın (konsepsiya) yaranmasından

onun praktiki həyata keçməsinə (tətbiqi) və vahid təsərrüfat subyekti və ya möhkəm təsərrüfat əlaqələri ilə birləşən təşkilatlar məcmusu sərhədlərində bazarda satış və innovasiya strukturunun daim yeniləşdirən innovasiya məhsulunun ardıcıl yaradılmasının dövrü təkrarlanan prosesidir

c) dövlətlərarası, regionlararası, regionlar innovasiya proqramı bazar maraqlarına əsaslanan ehtiyatlara, icraçılara və həyata keçirilmə müddətinə görə uyğunlaşdırılmış, innovasiya məhsulunun hazırlanmasını, yaradılmasını və səmərəli mənimsənilməsinə təmin edən tədbirlər kompleksidir

d) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir

e) əvvəl yaradılmış malları (xidmətləri), texnologiyaları, avadanlıqları, sistemləri və s. əvəz edəcək əvəzedici və rasionallaşdırıcı innovasiyalar

147. verilmiş zaman dövründə mənfəətin və ya digər faydalı səmərənin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemi adlanır:

a)) innovasiya layihələri

b) treninq

c) innovasiya təklifi

d) innovasiya proqramı

e) investisiyalar

148. İnnovasiya fondu –

a)) qayıdış və həmişəlik əsasında vəsaitləri təqdim etmək yolu ilə innovasiya layihələri və proqramlarının maliyyələşməsinə təmin edən qeyri-ticarət təşkilatıdır

b) verilmiş zaman dövründə mənfəətin və ya digər faydalı səmərənin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemidir

- c) dövlətlərarası, regionlararası, regionlar innovasiya proqramı bazar maraqlarına əsaslanan ehtiyatlara, icraçılara və həyata keçirilmə müddətinə görə uyğunlaşdırılmış, innovasiya məhsulunun hazırlanmasını, yaradılmasını və səmərəli mənimsənilməsini təmin edən tədbirlər kompleksidir
- d) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilatı və idarəedici bəndlərin şəbəkə sistemidir
- e) əvvəl yaradılmış malları (xidmətləri), texnologiyaları, avadanlıqları, sistemləri və s. əvəz edəcək əvəzedici və rasionallaşdırıcı innovasiyalar

149. Qayıdış və həmişəlik əsasında vəsaitləri təqdim etmək yolu ilə innovasiya layihələri və proqramlarının maliyyələşməsini təmin edən qeyri-ticarət təşkilatı adlanır:

- a)) innovasiya fondu
- b) innovasiya layihələri
- c) innovasiya təklifi
- d) innovasiya qroqramı
- e) investisiyalar

150. İnnovasiya siyasəti –

- a)) innovasiya fəaliyyətinin statusuna, prinsiplərinə, məqsədlərinə, ehtiyatları mexanizminə və nəticələrinə münasibətdə dövlətin bazis göstərişlərinin regional və bələdiyyə səviyyəsində birbaşa və dolaylı ilə yerinə yetirilməsinin tənzimlənməsi üzrə fəaliyyət növüdür
- b) dövlət hakimiyyəti orqanları tərəfindən əsas proqram və layihələrin dəstəklənməsinin əsas innovasiya strategiyasının və mexanizminin müəyyən edilmiş məqsədləridir
- c) dövlətlərarası, regionlararası, regionlar innovasiya proqramı bazar maraqlarına əsaslanan ehtiyatlara, icraçılara və həyata keçirilmə müddətinə görə uyğunlaşdırılmış, innovasiya məhsulunun hazırlanmasını, yaradılmasını və

səmərəli mənimsənilməsinə təmin edən tədbirlər kompleksidir

d) verilmiş zaman dövründə mənfəətin və ya digər faydalı səmərənin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemidir

e) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilatı və idarəedici bəndlərin şəbəkə sistemidir

151. İnnovasiya fəaliyyətinin statusuna, prinsiplərinə, məqsədlərinə, ehtiyatları mexanizminə və nəticələrinə münasibətdə dövlətin bazis göstərişlərinin regional və bələdiyyə səviyyəsində birbaşa və dolayı ilə yerinə yetirilməsinin tənzimlənməsi üzrə fəaliyyət növüdür adlanır:

a)) innovasiya siyasəti

b) innovasiya fəaliyyəti

c) xidmət

d) innovasiya təklifi

e) innovasiya qroqramı

152. Dövlət innovasiya siyasəti –

a)) dövlət hakimiyyəti orqanları tərəfindən əsas proqram və layihələrin dəstəklənməsinin əsas innovasiya strategiyasının və mexanizminin müəyyən edilmiş məqsədləridir

b) innovasiya fəaliyyətinin statusuna, prinsiplərinə, məqsədlərinə, ehtiyatları mexanizminə və nəticələrinə münasibətdə dövlətin bazis göstərişlərinin regional və bələdiyyə səviyyəsində birbaşa və dolayı ilə yerinə yetirilməsinin tənzimlənməsi üzrə fəaliyyət növüdür

c) dövlətlərarası, regionlararası, regionlar innovasiya proqramı bazar maraqlarına əsaslanan ehtiyatlara, icraçılara və həyata keçirilmə müddətinə görə uyğunlaşdırılmış, innovasiya məhsulunun hazırlanmasını, yaradılmasını və səmərəli mənimsənilməsinə təmin edən tədbirlər kompleksidir

d) verilmiş zaman dövründə mənfəətin və ya digər faydalı səmərənin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemidir

e) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir

153. İnnovasiya fəaliyyəti –

a)) insan kollektivinin yeni elmi biliklər, ideyalar, kəşflər, həmçinin mövcud və sınaq edilmiş elmi texnologiya, sistem və avadanlıqların istifadəsi və tətbiqi arasında innovasiyaların tam həcmdə ictimai təcrübə realizəsinə yönəldilmiş sistemli fəaliyyət növüdür

b) dövlət hakimiyyəti orqanları tərəfindən əsas proqram və layihələrin dəstəklənməsinin əsas innovasiya strategiyasının və mexanizminin müəyyən edilmiş məqsədləridir

c) innovasiya fəaliyyətinin statusuna, prinsiplərinə, məqsədlərinə, ehtiyatları mexanizminə və nəticələrinə münasibətdə dövlətin bazis göstərişlərinin regional və bələdiyyə səviyyəsində birbaşa və dolaylı ilə yerinə yetirilməsinin tənzimlənməsi üzrə fəaliyyət növüdür

d) innovasiya fəaliyyətinin fəallaşması məsələlərinin həllini təmin edən qarşılıqlı təsiriə malik təşkilati və idarəedici bəndlərin şəbəkə sistemidir

e) verilmiş zaman dövründə mənfəətin və ya digər faydalı səmərənin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemidir

154. İnsan kollektivinin yeni elmi biliklər, ideyalar, kəşflər, həmçinin mövcud və sınaq edilmiş elmi texnologiya, sistem və avadanlıqların istifadəsi və tətbiqi arasında innovasiyaların tam həcmdə ictimai təcrübə realizəsinə yönəldilmiş sistemli fəaliyyət növüdür adlanır:

a)) innovasiya fəaliyyəti

- b) innovasiya siyasəti
- c) xidmət
- d) innovasiya təklifi
- e) innovasiya qroqramı

155. Elmi innovasiya fəaliyyətinin xüsusi halı –

- a)) texniki və mühəndis problemləri sahəsində yeni bilik və həllərin alınması, inkişafı, tətbiqinə yönəldilmiş elmi-texniki fəaliyyətdir
- b) innovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarlarıdır
- c) Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkişafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusudur
- d) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur
- e) regionun səmərəli innovasiya fəaliyyətini həyata keçirmək üçün ümumi baza bacarığı və hazırlığıdır

156. İnnovasiya fəaliyyəti obyektı –

- a)) innovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarlarıdır
- b) texniki və mühəndis problemləri sahəsində yeni bilik və həllərin alınması, inkişafı, tətbiqinə yönəldilmiş elmi-texniki fəaliyyətdir
- c) Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkişafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusudur
- d) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən

elementlər və ya obyektlər məcmusudur

e) regionun səmərəli innovasiya fəaliyyətini həyata keçirmək üçün ümumi baza bacarığı və hazırlığıdır

157. İnnovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarları adlanır:

a)) innovasiya fəaliyyəti obyekti

b) innovasiya fəaliyyətinə dövlət dəstəyi

c) milli innovasiya sistemi

d) tətbiqi innovasiya

e) elmi innovasiya

158. İnnovasiya fəaliyyətinə dövlət dəstəyi –

a)) Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkişafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusudur

b) texniki və mühəndis problemləri sahəsində yeni bilik və həllərin alınması, inkişafı, tətbiqinə yönəldilmiş elmi-texniki fəaliyyətdir

c) innovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarlarıdır

d) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur

e) regionun səmərəli innovasiya fəaliyyətini həyata keçirmək üçün ümumi baza bacarığı və hazırlığıdır

159. Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkişafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusu adlanır:

- a)) innovasiya fəaliyyətinə dövlət dəstəyi
- b) innovasiya fəaliyyəti obyektı
- c) Milli innovasiya sistemi
- d) tətbiqi innovasiya
- e) elmi innovasiya

160. Milli innovasiya sistemi (MİS) –

- a)) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur
- b) texniki və mühəndis problemləri sahəsində yeni bilik və həllərin alınması, inkişafı, tətbiqinə yönəldilmiş elmi-texniki fəaliyyətdir
- c) innovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarlarıdır
- d) Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkişafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusudur
- e) regionun səmərəli innovasiya fəaliyyətini həyata keçirmək üçün ümumi baza bacarığı və hazırlığıdır

161. İnnovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusu adlanır:

- a)) Milli innovasiya sistemi
- b) innovasiya fəaliyyəti obyektı
- c) innovasiya fəaliyyətinə dövlət dəstəyi
- d) tətbiqi innovasiya
- e) elmi innovasiya

162. Regionun innovasiya potensialı –

- a)) regionun səmərəli innovasiya fəaliyyətini həyata keçirmək üçün ümumi baza bacarığı və hazırlığıdır
- b) texniki və mühəndis problemləri sahəsində yeni bilik və həllərin alınması, inkişafı, tətbiqinə yönəldilmiş elmi-texniki fəaliyyətdir
- c) innovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarlarıdır
- d) Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkişafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusudur
- e) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur

163. İnnovasiya potensialı aşağıdakı innovasiya fəaliyyəti ehtiyatları ilə xarakterizə olunur:

- a)) hamısı
- b) alim-təşkilatçı və alim-mütəxəssis, innovatika sahəsində təşkilatçı-mütəxəssis sistem kadrları
- c) maddi-texniki baza
- d) maliyyələşmə
- e) elmi informasiya və ölkədaxili və xarici innovasiya fəaliyyəti üzrə informasiya

164. İnnovasiya infrastrukturu –

- a)) qarşılıqlı əlaqəli, bir-birini tamamlayan sistem və onların müvafiq olaraq innovasiya fəaliyyətini səmərəli həyata keçirmək və yenilikləri realizə etmək üçün vacib olan təşkilati və idarəedici altsistemlərin məcmusudur
- b) texniki və mühəndis problemləri sahəsində yeni bilik və həllərin alınması,

inkışafı, tətbiqinə yönəldilmiş elmi-texniki fəaliyyətdir

c) innovasiya fəaliyyəti dövründə yaradılan və ya təkmilləşdirilən mülkiyyət kompleksi, texnoloji, istehsalat və təşkilat qərarlarıdır

d) Respublikada innovasiya fəaliyyətinin stimullaşdırılması və inkışafı üçün hüquqi, iqtisadi və sosial şərait yaratmaq məqsədi ilə dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş tədbirlər məcmusudur

e) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkışaf etdirən elementlər və ya obyektlər məcmusudur

165. Innovasiya infrastrukturunun tərkibinə daxildir:

a)) hamısı

b) innovasiya bazasını operativ etibarlı verilənlər və biliklərlə təmin edən informasiya təminatı sistemi

c) innovasiya layihəsinin bütün yaranma mərhələlərinin çevik avtomatlaşdırılmasını realizə edən texniki təminat sistemi

d) innovasiya fəaliyyətinin koordinasiya, tənzimlənməsi və maliyyə-iqtisadi təminat sistemi

e) professional hazırlanmış və praktiki innovasiya fəaliyyəti təcrübəsinə malik layihə rəhbərlərindən ibarət kadr hazırlığı sistemi

166. Innovasiya infrastrukturunun tərkibinə daxil olmayan hansıdır:

a)) texniki və mühəndis problemlərin öyrənilməsinə yönəldilmiş sosioloji fəaliyyət

b) innovasiya bazasını operativ etibarlı verilənlər və biliklərlə təmin edən informasiya təminatı sistemi

c) innovasiya layihəsinin bütün yaranma mərhələlərinin çevik avtomatlaşdırılmasını realizə edən texniki təminat sistemi

d) innovasiya fəaliyyətinin koordinasiya, tənzimlənməsi və maliyyə-iqtisadi

təminat sistemi

e) professional hazırlanmış və praktiki innovasiya fəaliyyəti təcrübəsinə malik layihə rəhbərlərindən ibarət kadr hazırlığı sistemi

167. Milli innovasiya infrastrukturunun əsasını təşkil edir:

a)) hamısı

b) texnoloji transfer mərkəzləri

c) başlanğıc və vencur maliyyələşməsi fondları

d) innovasiya texnologiya mərkəzləri və texnopark və yüksək texnologiya əraziləri

e) ixtisaslı kadrların hazırlanması mərkəzləri

168. Elmtutumlu sahə -

a)) elm və texnikanın yeni son nailiyyətlərindən istifadə edərək məhsul istehsal edən, iş və xidmətlər göstərən iqtisadi sahədir

b) iqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsidir

c) elm və innovasiya fəaliyyəti sahəsində məşğul olan işçilərə verilən tələb və təklifin meydana gəldiyi sahədir

d) heç biri

e) innovasiyanın nəzəri əsaslarının, elmi metodologiya və onun qanunauyğunluqlarının proqnozlaşdırılması, yaradılması üsullarının və innovasiya fəaliyyətinin planlaşdırılması, təşkili və realizəsi üsullarının işlənməsi və inkişafı ilə məşğul olan elmdir

169. İnnovatika –

a)) innovasiyanın nəzəri əsaslarının, elmi metodologiya və onun qanunauyğunluqlarının proqnozlaşdırılması, yaradılması üsullarının və innovasiya fəaliyyətinin planlaşdırılması, təşkili və realizəsi üsullarının

işlənməsi və inkişafı ilə məşğul olan elmdir

b) iqtisadi cəhətdən azad layihəçilərlə innovasiya istehlakçıları arasında mübadilə sahəsidir

c) elm və innovasiya fəaliyyəti sahəsində məşğul olan işçilərə verilən tələb və təklifin meydana gəldiyi sahədir

d) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur

e) elm və texnikanın yeni son nailiyyətlərindən istifadə edərək məhsul istehsal edən, iş və xidmətlər göstərən iqtisadi sahədir

170. Innovasiyanın nəzəri əsaslarının, elmi metodologiya və onun qanunauyğunluqlarının proqnozlaşdırılması, yaradılması üsullarının və innovasiya fəaliyyətinin planlaşdırılması, təşkili və realizəsi üsullarının işlənməsi və inkişafı ilə məşğul olan elm adlanır:

a)) innovatika

b) informatika

c) novatika

d) texnologiya

e) iqtisadiyyat

171. Nəzəri innovatika –

a)) innovatikanın elmi metodologiyasının yaranması və inkişafının nəzəri problemləri ilə yeni biliklər, ideyalar, kəşflər və yeni texnologiyalardan İMTTS-in sintezinin nəzəri problemləri ilə məşğul olan elmi fəaliyyət istiqamətidir

b) innovasiyanın nəzəri əsaslarının, elmi metodologiya və onun qanunauyğunluqlarının proqnozlaşdırılması, yaradılması üsullarının və innovasiya fəaliyyətinin planlaşdırılması, təşkili və realizəsi üsullarının işlənməsi və inkişafı ilə məşğul olan elmdir

- c) elm və innovasiya fəaliyyəti sahəsində məşğul olan işçilərə verilən tələb və təklifin meydana gəldiyi sahədir
- d) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur
- e) elm və texnikanın yeni son nailiyyətlərindən istifadə edərək məhsul istehsal edən, iş və xidmətlər göstərən iqtisadi sahədir

172. Tətbiqi innovatika –

- a)) innovasiya fəaliyyətinin planlaşdırılması, təşkili və realizəsinin nəzəri-tətbiqi problemləri ilə məşğul olan elmi fəaliyyət istiqamətidir
- b) innovatikanın elmi metodologiyasının yaranması və inkişafının nəzəri problemləri ilə yeni biliklər, ideyalar, kəşflər və yeni texnologiyalardan İMTTS-in sintezinin nəzəri problemləri ilə məşğul olan elmi fəaliyyət istiqamətidir
- c) innovasiyanın nəzəri əsaslarının, elmi metodologiya və onun qanunauyğunluqlarının proqnozlaşdırılması, yaradılması üsullarının və innovasiya fəaliyyətinin planlaşdırılması, təşkili və realizəsi üsullarının işlənməsi və inkişafı ilə məşğul olan elmdir
- d) elm və innovasiya fəaliyyəti sahəsində məşğul olan işçilərə verilən tələb və təklifin meydana gəldiyi sahədir
- e) innovasiya fəaliyyəti formalaşan iqtisadi mexanizmlər əsasında həyata keçirən dövlət və qeyri-dövlət subyektlərinin qarşılıqlı təsirini inkişaf etdirən elementlər və ya obyektlər məcmusudur

173. Milli innovasiya sistemi konsepsiyasının müəllifləri hansı variantda düzgün göstərilmişdir

- a)) K.Friman, B.Lundval
- b) A.Smit, D.Rikardo
- c) T.Maltus, K.Maks

- d) D. Kozlov, B. Karlof
e) R. Ryüttinger, T. Levitt

174. “Milli innovasiya sistemi” anlayışı ilk dəfə kim tərəfindən istifadə olunmuşdur?

- a)) K.Friman
b) T. Levitt
c) B.Lundval
d) T.Maltus
e) D.Rikardo

175. Dövlət innovasiya siyasəti hansı prinsipə əsaslanır?

- a)) hamısı
b) təbii ehtiyatların potensialı
c) coğrafi vəziyyət
d) iqtisadi inkişafın xarakteri
e) xarici siyasətin istiqamətlənməsi

176. Milli innovasiya sisteminin formalaşmasının üsulları hansılardır?

- a)) avropa-amerikan, yapon
b) anqlo sakson, alman
c) yapon, alman
d) avropa-amerikan, alman
e) anqlo sakson, avropa-amerikan

177. Avropa-amerikan üsuluna aid olan xüsusiyyət hansıdır?

- a)) bu üsul əsasən innovasiya məhsulunun generasiyası üçün şəxsi, elmi-texnoloji potensialın inkişafı və istifadəsinə əsaslanır
b) bu üsul əsasən yeni bilik və texnologiyaların xaricdən alınaraq

təkmilləşməsinə əsaslanır

c) bu üsul əsasən məhsulun istehlakçıların məmullatlarının uçotu və təhlilinin istifadəsinə əsaslanır

d) bu üsul əsasən məhsul növü üzrə mütəxəsislərin kəmiyyət göstəricilərinə əsaslanır

e) hamısı

178. Yapon üsuluna aid olan xüsusiyyət hansıdır?

a)) bu üsul əsasən yeni bilik və texnologiyaların xaricdən alınaraq təkmilləşməsinə əsaslanır

b) bu üsul əsasən innovasiya məhsulunun generasiyası üçün şəxsi, elmi-texnoloji potensialın inkişafı və istifadəsinə əsaslanır

c) bu üsul əsasən məhsulun istehlakçıların məmullatlarının uçotu və təhlilinin istifadəsinə əsaslanır

d) bu üsul əsasən məhsul növü üzrə mütəxəsislərin kəmiyyət göstəricilərinə əsaslanır

e) hamısı

179. ABŞ-ın milli innovasiya sisteminin əsas xüsusiyyətlərinə hansıları aid etmək olar?

1. Digər ölkələrlə müqayisədə ETTKİ-yə çox böyük xərclər ayrılır

2. ETTKİ xərclərinin əhəmiyyətli hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi

3. Dövlət innovasiya siyasətinin intellektual mülkiyyətin qorunmasına yönəldilməsi

4. Yüksək ixtisaslı işçilərin innovasiya potensialının aşağı salınması

5. ETTKİ-nin ümumi maliyyələşməsində vençur kapitalının böyük payı

a)) 1, 2, 3, 5

b) 1, 2, 3, 4, 5

c) 1, 2, 4, 5

d) 1, 2, 3, 4

e) 2, 3, 4, 5

180. ABŞ-ın milli innovasiya sisteminin əsas xüsusiyyətlərindən biri səhvdir

a)) Yüksək ixtisaslı işçilərin innovasiya potensialının aşağı salınması

b. ETTKİ xərclərinin əhəmiyyətli hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi

c. Dövlət innovasiya siyasətinin intellektual mülkiyyətin qorunmasına yönəldilməsi

d. Digər ölkələrlə müqayisədə ETTKİ-yə çox böyük xərclər ayrılır

e. ETTKİ-nin ümumi maliyyələşməsində vençur kapitalının böyük payı

181. Azərbaycanda innovasiya sisteminin çatışmazlıqlarının aradan qaldırılması üçün hansı tədbirlər görmək lazımdır?

a)) hamısı

b) Azərbaycan elminin eksperimental bazasını təkmilləşdirmək

c) elmlə istehsalat arasında olan kəsiyi yeni tipli innovasiya sistemi ilə birləşdirmək

d) olan təşkilatı sistemi köklü sürətdə dağıtmadan elmlə təhsilin integrasiyasını yerinə yetirmək

e) elmi-texnoloji mühiti bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmaq

182. Milli innovasiyanın konsepsiyasının ümumi metodoloji prinsipləri hansılardır?

1. Şumpeterin iqtisadi dinamikanın baş faktoru kimi korporasiyalarda innovasiya əsasında rəqabət və elmi tədqiqatlar ideyalarına riayət etmək

2. Innovasiya fəaliyyətinin məzmun və quruluşuna birbaşa təsir göstərən faktor kimi onun institutsional kontekstinin təhlili

3. İqtisadi inkişafda elmin xüsusi rolunun qəbulu
 4. Yeni növ istehsal-texniki sistemlərin təşəbbüskarı olan və ilkin konsepsiyası keyfiyyətə dəyişilmiş, lakin funksional prinsipləri qoruyub saxlayan innovasiyalar
 5. Prinsipial baza konstruksiya və strukturunu dəyişdirən texnologiya və məhsulların yeni nəsli müəyyən etmək
- a)) 1, 2, 3
 - b) 2, 3, 4
 - c) 2, 3, 5
 - d) 3, 4, 5
 - e) 1, 4, 5

183. Milli innovasiyanın konsepsiyasının ümumi metodoloji prinsiplərinə aid olmayanlar hansılardır?

1. Şumpeterin iqtisadi dinamikanın baş faktoru kimi korporasiyalarda innovasiya əsasında rəqabət və elmi tədqiqatlar ideyalarına riayət etmək
 2. İnnovasiya fəaliyyətinin məzmun və quruluşuna birbaşa təsir göstərən faktor kimi onun institutsional kontekstinin təhlili
 3. İqtisadi inkişafda elmin xüsusi rolunun qəbulu
 4. Yeni növ istehsal-texniki sistemlərin təşəbbüskarı olan və ilkin konsepsiyası keyfiyyətə dəyişilmiş, lakin funksional prinsipləri qoruyub saxlayan innovasiyalar
 5. Prinsipial baza konstruksiya və strukturunu dəyişdirən texnologiya və məhsulların yeni nəsli müəyyən etmək
- a)) 4, 5
 - b) 2, 3
 - c) 3, 5
 - d) 3, 4
 - e) 1, 4

184. Milli innovasiya sisteminin əsas ölçüləri –

- a)) hamısı
- b) innovasiya prosesinin iştirakçılarının mərkəzləşdirilməsinin miqdarı, dərəcəsi
- c) kadr və material ehtiyatlarının strukturu və həcmi
- d) innovasiya fəaliyyətinin patent, yeni məhsul və texnologiyalar, elmi nəşrlər şəklində nəticələri
- e) maliyyə ehtiyatlarının strukturu və həcmi

185. Milli innovasiya sisteminin əsas ölçü növlərində biri səhvdir:

- a)) tədqiqat və layihələrin dövlət və özəl sahibkarlıq tərəfindən maliyyələşdirilməsinin nisbəti
- b) innovasiya prosesinin iştirakçılarının mərkəzləşdirilməsinin miqdarı, dərəcəsi
- c) kadr və material ehtiyatlarının strukturu və həcmi
- d) innovasiya fəaliyyətinin patent, yeni məhsul və texnologiyalar, elmi nəşrlər şəklində nəticələri
- e) maliyyə ehtiyatlarının strukturu və həcmi

186. Milli innovasiya sisteminin çox vacib struktur xarakteristikası –

- a)) tədqiqat və layihələrin dövlət və özəl sahibkarlıq tərəfindən maliyyələşdirilməsinin nisbəti
- b) innovasiya prosesinin iştirakçılarının mərkəzləşdirilməsinin miqdarı, dərəcəsi
- c) kadr və material ehtiyatlarının strukturu və həcmi
- d) innovasiya fəaliyyətinin patent, yeni məhsul və texnologiyalar, elmi nəşrlər şəklində nəticələri
- e) maliyyə ehtiyatlarının strukturu və həcmi

187. Milli innovasiya sistemini yaradan amillərin səmərəli təsiri hansı şərtlər daxilində mümkündür?

a)) hamısı

b) innovasiya prosesini işə salmaq üçün kifayət qədər intellektual və texnoloji potensialın olması

c) innovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artması, həmçinin yeni sosial qrupların cəlb edilməsi

d) innovasiya inkişafına istiqamətlənən institutsional sistemin yaradılması

e) təsərrüfatçı subyekt, fiziki şəxslərin əksəriyyəti tərəfindən innovasiyaya tam MİS-ə tələbin olması

188. Milli innovasiya sistemini (MİS) yaradan amillərin səmərəli təsiri hansı şərt daxilində mümkün deyil?

a)) innovasiya sistemini maliyyələşdirməyə imkan verən iqtisadi inkişaf səviyyəsini ixtisar etmək

b) innovasiya prosesini işə salmaq üçün kifayət qədər intellektual və texnoloji potensialın olması

c) innovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artması, həmçinin yeni sosial qrupların cəlb edilməsi

d) innovasiya inkişafına istiqamətlənən institutsional sistemin yaradılması

e) təsərrüfatçı subyekt, fiziki şəxslərin əksəriyyəti tərəfindən innovasiyaya tam MİS-ə tələbin olması

189. Səmərəli MİS-in yaradılması imkan yaradır:

a)) milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına

b) təbii sərvətlərdən qeyri-bərabər istifadə edilməsi

c) yoxsulluğun yüksəldilməsi

d) məşğulluğun azaldılması

e) işsizliyin çoxalması, qiymətlərin artması

190. MİS-in bünövrəsini təşkil edən milli iqtisadiyyatın bazis sahələrinə aid

deyildir:

- a)) hamısı
- b) biliyin generasiyası
- c) biliyin yayılması və tətbiqi, yeniliyin kommersiyalaşması
- d) təhsil, kadrların peşəkar hazırlığı
- e) innovasiya-maliyyə təminatlı infrastruktur

191. MİS-in bünövrəsini təşkil edən milli iqtisadiyyatın bazis sahələrinə aiddir:

- a)) məşğulluğun ixtisarı
- b) biliyin generasiyası
- c) biliyin yayılması və tətbiqi, yeniliyin kommersiyalaşması
- d) təhsil, kadrların peşəkar hazırlığı
- e) innovasiya-maliyyə təminatlı infrastruktur

192. Dövlətin MİS inkişafının tənzimlənməsinə aiddir:

- a)) hamısı
- b) iqtisadiyyatın innovasiya inkişafı strategiyasının işlənməsi
- c) müəyyən müddətə texnoloji inkişaf proqnozunun işlənməsi və elmi-texnoloji prioritetlərin təyin edilməsi
- d) dövlətin elmi-texniki və innovation siyasətinin, onun normativləri, resursları və kadr təminatının formalaşması
- e) innovasiya infrastrukturunun inkişafının dəstəklənməsi

193. Dövlətin MİS inkişafının tənzimlənməsinə aid deyil:

- a)) məşğulluğun ixtisarı
- b) iqtisadiyyatın innovasiya inkişafı strategiyasının işlənməsi
- c) müəyyən müddətə texnoloji inkişaf proqnozunun işlənməsi və elmi-texnoloji prioritetlərin təyin edilməsi
- d) dövlətin elmi-texniki və innovation siyasətinin, onun normativləri, resursları

və kadr təminatının formalaşması

e) innovasiya infrastrukturunun inkişafının dəstəklənməsi

194. İnnovatikada modelləşməyə hansı mərhələlər aiddir?

a)) modelin hazırlanması, modelin tədqiqi və modelin istifadəsi

b) modelin öyrənilməsi üçün sahəsinin seçilməsi, modelin bərpası

c) elmi biliklərin formalaşması, məqsəd və modelin istifadəsi

d) modelin hazırlanması, modelin bərpası və məqsəd

e) modelin hazırlanması, modelin bərpası və elmi biliklərin formalaşması

195. İnnovatikada modelin hazırlanması mərhələsinə aid olanı seçin:

a)) informasiyanın yığılması, uyğunlaşdırılması və təhlili aparılması

b) onun real və ya proqnozlaşdırılan obyekt və proseslərə adekvat olmasının yoxlanılması

c) onun tətbiq sahəsinin təyin edilməsi

d) modelin parametrlərinin eyniləşdirilməsi

e) qərarların dayanıqlılığının tədqiqi və onların model parametrlərinin və idarəedici təsirlərin dəyişməsinə həssaslığı

196. İnnovatikada modelin tədqiqi mərhələsinə aid olanı seçin:

a)) qərarların dayanıqlılığının tədqiqi və onların model parametrlərinin və idarəedici təsirlərin dəyişməsinə həssaslığı

b) informasiyanın yığılması, uyğunlaşdırılması və təhlili aparılması

c) MTTİS-lərin və innovasiya fəaliyyətinin müxtəlif inkişaf ssenariləri çərçivəsində tədqiqi

d) optimal idarəetmə qərarlarının qəbul edilməsinin əsaslandırılması

e) layihə qərarlarının qəbul edilməsinin əsaslandırılması

197. İnnovatikada modelin tədqiqi mərhələsinə aid olmayanı seçin:

- a)) informasiyanın yığılması, uyğunlaşdırılması və təhlili aparılması
- b) onun real və ya proqnozlaşdırılan obyekt və proseslərə adekvat olmasının yoxlanılması
- c) onun tətbiq sahəsinin təyin edilməsi
- d) modelin parametrlərinin eyniləşdirilməsi
- e) qərarların dayanıqlılığının tədqiqi və onların model parametrlərinin və idarəedici təsirlərin dəyişməsinə həssaslığı

198. İnnovatikada modelin istifadəsi mərhələsinə aid olanı seçin:

- a)) optimal idarəetmə və layihə qərarlarının qəbul edilməsinin əsaslandırılması
- b) informasiyanın yığılması, uyğunlaşdırılması və təhlili aparılması
- c) onun real və ya proqnozlaşdırılan obyekt və proseslərə adekvat olmasının yoxlanılması
- d) modelin parametrlərinin eyniləşdirilməsi
- e) qərarların dayanıqlılığının tədqiqi və onların model parametrlərinin və idarəedici təsirlərin dəyişməsinə həssaslığı

199. Nəzəri innovatikanın predmeti və obyektı –

- a)) optimal konstruksiyalı MTTİS-in proqnozlaşdırılması və layihələndirilməsi sistemidir, MTTİS-in digər təhsil sistemləri ilə qarşılıqlı fəaliyyətinin və innovasiya prosesinin, sosial, iqtisadi, və ekoloji prosesinin öyrənilməsidir
- b) innovasiyalara xidmət üçün innovasiyanın və ya kiçik innovasiya firmasının kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının öyrənilməsi
- c) innovasiya fəaliyyətinin strategiyası və biznes planlaşdırılmasının seçim mərhələsini təmin edən innovasiya texnologiyalarının öyrənilməsi
- d) innovasiya layihəsinin realizəsini öyrənilmiş texnologiyaların başqa predmet və ya coğrafi sahəyə ötürülməsi yolu ilə təmin edilən innovasiya texnologiyalarının öyrənilməsi
- e) heç biri

200. İnnovasiyanın təşkilati nəzəriyyəsi hansı problemləri əhatə edir?

- a)) hamısı
- b) texniki
- c) sosial-texnoloji
- d) maliyyə-iqtisadi
- e) kadr

201. Hansı iqtisadçı uzun konyunktur dalğalarının və ya böyük konyunktur tsikllərinin mövcud olmasını müəyyən etmişdir

- A) Y.Sumpeter
- B) A.Smitt
- C)) N.D.Kondratyev
- D) P.Samuelson
- E) A.Maslou

202. Rus iqtisadçısı N.D.Kondratyev hansı ildə uzun konyunktur dalğalarının və ya böyük konyunktur tsikllərinin mövcud olmasını müəyyən etmişdir

- A))1925 B)1935 C) 1945 D)1915 E) 1920

203. Böyük konyunktur tsiklinin müəyyən olunması hansı tədqiqat istiqamətləri ilə əlaqədardır

- A) Sənaye istehsalında böhranların dərinləşdirilməsi imkanlarının tədqiqi ilə
- B)) Sənaye istehsalıda bir -birini əvəz edən fazaların növbələşməsinin tsiklik xarakteri ilə
- C) Əmtəə bazarında konyunktur dəyişikliklərinin proqnoz edilməsi ilə
- D) Əmtəə bazarında konyunktur dəyişikliklərinin həll edilməsi ilə
- E) Sənaye istehsalında böhranın aradan qaldırılması ilə

204. Lisenziyalarını satan təşkilat hansı fəaliyyətlə məşğul olmaqla əlavə vəsait əldə edir

- A) İstehsal - təsərrüfat fəaliyyəti ilə
- B) Sahibkarlıq fəaliyyəti ilə
- C)) İnnovasiya fəaliyyəti ilə
- D) Reklam fəaliyyəti ilə
- E) Kreativ fəaliyyət ilə

205. Məhsulun həyat tsiklinin birinci fazasında hansı işlər aparılır

- A) Yeni məhsulun geniş miqyasda istehsalı texnoloji baxımdan mənimsənilir
- B) İstehsal edilən məhsulun həcmi sabitləşdirilir
- C) İstehsalın və satışın həcmi sabitləşdirilir
- D)) Yeni məhsulun yaradılmasına dair tədqiqatlar və araşdırmalar aparılır
- E) İstehsal həcmi genişləndirilir

206. İstehsalın texnoloji həyat tsiklinin ikinci fazası nə ilə əlaqədardır

- A)) Obyektdə yeni proseslərin mənimsənilməsi ilə
- B) Yeni proseslərin rüşeym halında yaranması ilə
- C) Yeni texnologiyarın başqa obyektlərdə dəfələrlə təkrarlanması yolu ilə onun yayılması və tətbiqinin artması ilə
- D) Yeni proseslərin, obyektlərin sabit, daim fəaliyyət göstərən elementlərində tətbiq olunması ilə
- E) Yeni proseslərin tətbiq olunması ilə

207. Texnoloji ukladın uzun müddət hökmranlıq etməsinə nə təsir göslərir

- A) Məhsulların modellərinin modifikasiya edilməsi
- B)) Yeni texnologiyalara firmaların innovasiya fəaliyyəti ilə əlaqəli dövlət dəstəyi

- C) Əmtəə bazarında inhisarçı vəziyyətin başa çatması
- D) Məhsulun maya dəyərinin azalması
- E) Məhsulun maya dəyərinin çoxallması

208. Texnoloji ukladın həyat tsiklində hansı anlayışları innovatika konsepsiyasında fərqləndirmək lazımdır

- A) Ənənəvi və yeni məhsulları
- B) Əvvəlki və yeni prosesləri
- C)) Məhsulların modifikasiya edilməsini, yeni məhsulları və prosesləri
- D) Planlaşdırma və proqnoz edilməni
- E) Planlaşdırma və təşkilətmə

209. İnnovatika nəzəriyyəsi və onun müasir konsepsiyası hansı anlayışları əhatə etmir

- A) İşgüzar tsikllər və texnoloji ukladlar
- B) İnnovasiya prosesləri haqqında bilikləri
- C) Məhsulun həyat tsikli və istehsal texnologiyaları
- D)) Sahibkar və menecer
- E) Məhsulun həyat tsikli

210. İnnovatikaya dair biliklər nəyə imkan vermir

- A) İctimai istehsalın uzunmüddətli texniki - iqtisadi inkişafını qabaqcadan görməyə
- B) İşgüzar tsikllərin fazalarında baş verən dəyişikliklərə təsir göstərməyə
- C) İnnovasiyalar hesabına istehsalın tənəzzül dövrlərini azaltmağa
- D)) Ekoloji problemləri azaltmağa
- E) Sənayedə işgüzar fəallığın artmasına kömək etməyə
- F) Məhsulun maya dəyərinin artmasına və mənfəətin azaldılmasına

211. İnnovasiya fəaliyyəti sisteminin tərkib hissələrinə nələr daxildir

- A) Elm
- B) Texnologiya
- C) İqtisadiyyat
- D) Təhsil
- E)) Göstərilənlərin hər biri

212. İnnovasiya prosesinə cəlb edilən resurslar nə ilə əlaqədardır

- A) Yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar tədqiqatların aparılmasına investisiyalar və vaxt sərfidir
- B) Yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar araşdırmalar aparılması investisiyalar və vaxt sərfidir
- C) Yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar layihə - konstruktor işlərinin yerinə yetirilməsi üçün investisiyalar və vaxt sərfidir
- D)) Göstərilənlərin hər biri
- E) Yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar investisiyalar və vaxt sərfidir

213. Yeniliklərin yayılma diapazonu nəyin əsasında genişlənir

- A) Proqnoz edilmə əsasında
- B) Layihələndirmə əsasında
- C)) Praktika əsasında
- D) Layihə - texnoloji işlərin əsasında
- E) Planlaşdırma əsasında

214. Elm insanın təlabatına hansı yollarla təsir edir

- A) Birbaşa

- B) Qarışıq
- C)) Birbaşa və qarışıq
- D) Praktiki
- E) Nəzəri

215. Dolayı şəkildə elm insan təlabatına hansı vasitələrlə təsir göstərir

- A) Texnologiya
- B) İqtisadiyyat
- C) Məişət
- D)) Göstərilən variantların hər biri
- E) İctimai

216. İctimai istehsalda hökmranlıq edən texnoloji uklada adekvat olan yeni dəyərlərin inkişafına nə şərait yaradır

- A) İqtisadi vəziyyətin dəyişməsi
- B) İqtisadi - sosial proqnozların dəyişməsi
- C)) Məqsədlərin, idealların və maraqların dəyişməsi
- D) İncəsənət və sənətkarlıq
- E) Sosial vəziyyətin dəyişməsi

217. Antik dövrdə elmin incəsənət və sənətkarlıqla əlaqəsi necə idi

- A) Elm incəsənətdən ayrılmışdı
- B) Elm sənətkarlıqdan ayrılmamışdı
- C)) Elm incəsənətdən və sənətkarlıqdan ayrılmamışdı
- D) Elm incəsənətdən və sənətkarlıqdan ayrılmışdı
- E) Göstərilən variantların hər biri düzdü

218. Qədim Yunanıstanda mütəfəkkirlərlə yanaşı kimləri sofist və ya müdrik adlandırırdılar

- A) Kimyaçıları və dülğərləri
- B) iqtisadçıları və dulusçuları
- C) Kimyaçıları və energetikləri
- D)) Dülğərləri və dulusçuları
- E) Kimyaçılar

219. Elm məşınılı istehsalın inkişafı şəraitində hansı dövrdə formalaşmışdır

- A) XVI əsrin ortalarında
- B)) XVIII əsrin axırlarından
- C) XIX əsrin əvvəllərindən
- D) XVII əsrin axırlarından
- E) Bütün variantlardakı dövrlərdə

220. XVIII əsrin axırlarında təcrübə yeni anlayışlar yaratmamaqla nəyi təsdiq edirdi

- A)) Yeni anlayışların doğruluğunu
- B) Maddi istehsalın nəzəri əsasını
- C) Eksperimentləri
- D) Göstərilənlərin hər biri
- E) Maddi istehsalın təcrübi əsasını

221. Alimlərin və mühəndis - texniki işçilərin intellektual tövhəsi məhsula necə təsir etdi

- A) İstehsal edilən məhsulun keyfiyyətini azaltdı
- B) İstehsal edilən məhsulun elm tutumunu aradan qaldırdı
- C)) İstehsal edilən məhsulun elm tutumunu və onun rəqabətlik qabiliyyətini tədricən artırdı
- D) İstehsal olunan məhsulun qabiliyyətini tədricən azaltdı
- E) İstehsal olunan məhsulun keyfiyyətinə təsir etdi

222. Bütün fundamental nəzəri araşdırmalar nədən başlanır

- A) Eksperimentlərin aparılmasından
- B)) Elmi problemin qoyuluşundan
- C) Tədqiqatların aparılmasından
- D) Elmi - texniki potensialın artırılmasından
- E) Elmi-texniki potensialın az olmasından

223. İntellektual məhsul nədir

- A) Fundamental nəzəri araşdırmaların dayandırılmasıdır
- B) Elmi -texniki tərəqqinin inkişafıdır
- C) İrəli sürülən hipotezlərin tədqiq edilməsidir
- D)) Fundamental nəzəri araşdırmaların və axtarış xarakterli elmi -texniki ixtiraların araşdırılmasının nəticələrinə əsasən elmi biliklərin potensialıdır
- E) İrəli sürülən yeniliklərin tədqiq edilməsidir

224. Tətbiqi araşdırmalar və tədqiqatlar innovasiya fəaliyyəti sistemində nə vaxt aparılır

- A) Layihə - texnoloji işlərdən sonra
- B)) Elmi - texniki işlərdən sonra
- C) Texniki - konstruktor işləmələrdən sonra
- D) Texniki - iqtisadi əsaslandırmadan sonra
- E) Texniki-iqtisadi əsanladırma zamanı

225. Innovasiya fəaliyyəti sistemində elmi -texniki işləmələr nə vaxt aparıla bilər

- A) Texnoloji konstruktor işlərindən əvvəl
- B) Texnoloji konstruktor işləri ilə paralel
- C) Texnoloji konstruktor işlərindən sonra

- D)) Göstərilənlərdən hər birində
- E) Texnoloji konstruktor işləri zamanı

226. Texnoloji konstruktor işlərindən əvvəl aparılan tətbiqi elmi - texniki işləmələrin məqsədləri nədir

- A) İctimai istehsalın tələbatının təmin edilməsi və mənfəətin azaldılması
- B) İqtisadiyyatın bu və ya digər tələbatının təmin edilməsi və işsizliyin aradan qaldırılması
- C) İqtisadiyyatın nəqliyyat və tikinti sektorunun inkişaf etdirilməsi
- D) Bütün variantlar
- E)) İctimai istehsalın, iqtisadiyyatın bu və ya digər tələbatının təmin edilməsi metodunun kəmiyyət xarakteristikalarının müəyyən edilməsi

227. Texnoloji yönümlü tətbiqi elmi - texniki işləmələr nəticəsində nə təmin edilir

- A) Yeni texnoloji ukladın hakim mövqeyi
- B) Ölkənin iqtisadi potensialının yüksəlməsi
- C) Milli sərvətlərin artması
- D)) Göstərilənlərdən hər biri

228. Texnoloji yönümlü tətbiqi elmi - texniki işləmələr nəticəsində nə təmin edilmir

- A)) Elmi - texniki tərəqqinin sürətinin azalması
- B) Milli sərvətlərin artması
- C) Yeni texnoloji ukladın hakim mövqeyi
- D) Ölkənin iqtisadi potensialının yüksəldilməsi
- E) Ölkənin iqtisadi potensialının seçilməsi

229. Enerji qoruyucu texnologiyalar üzrə tətbiqi elmi - texniki işləmələr nəyə

imkan verir

- A) Peşəkar biliklərin artmasına
- B) Müəssisənin mənfəətinin azalmasına
- C)) Enerji sərfini azaltmağa
- D) İşsizliyin qarşısını almağa
- E) Milli valyutanın alıcılıq qabiliyyətini azaltmağa

230. Hansı halda texnoloji istiqamətli elmi - texniki işbmələrin aparılması hesabına iqtisadiyyat səmərəli inkişaf yoluna çıxarılır

- A) Məmulatların daha yüksək istismar göstəriciləri təmin edildikdə
- B) Əmək məsrəfləri azaldıqda
- C) Material məsrəfləri azaldıqda
- D)) Göstərilənlərin hər biri düzdür
- E) Əmək məsrəfləri qismən azaldıqda

231. Sənayesi inkişaf edən ölkələrdə innovasiya fəaliyyəti sistemində nəyə müstəsna əhəmiyyət verilir?

- A)) Təhsilə
- B) Konkret layihələrin reallaşdırılmasına
- C) Mədəniyyətə
- D) İqtisadi proqnozlaşdırmaya
- E) Biznes planların tərtibinə

232. İnnovasiya prosesi hansı xüsusiyyətləri ilə seçilir?

- A) Elmi - texniki yeniliytlə
- B) Yeni tələbatı təmin edən məhsulların yaradılması ilə
- C) Yeni texnologiyaların yaradılması ilə
- D) Yeni məhsulların və texnologiyaların yayılması, onların tətbiq edilməsilə
- E)) Bütün variantlar

233. İnnovasiya prosesi bilavasitə hansı mərhələdən başlayır?

- A) iqtisadi təhlillərin aparılması
- B) Yeni texnologiyaların gəlirilməsi
- C)) Axtarış xarakterli elmi - texniki işlərin aparılması
- D) Mühəndis - texniki işçilərin hazırlanması
- E) Heç biri

234. Kifayət qədər maliyyə təminatı olmadıqda innovasiyanın həyat tsikli hansı mərhələ ilə məhdudlaşır?

- A) "Proqnoz" mərhələsi ilə
- B) "Planlaşdırma" mərhələsi ilə
- C)) "İdeya" mərhələsi ilə
- D) "Yeniliyin tətbiqi" mərhələsi ilə
- E) Bütün variantlar

235. Bazar şəraitində innovasiya layihələrinin göstəriciləri ilə yanaşı sadalanan maliyyə - iqtisadi göstəricilərindən hansı böyük əhəmiyyət kəsb edir?

- A) İnvestisiyaların həcmi
- B) Rentabellik
- C) Xərcin ödənilmə müddəti
- D) Xalis gəlir
- E)) Bütün variantlar

236. İnnovasiya layihələrinin və proqramlarının investisiya cəlbəediciliyi amilləri şərti olaraq neçə qrupa bölünür?

- A) 1
- B)) 2
- C) 3

- D) 4
- E) 5

237. Elmi - texniki İşləmələr hansı işçilər tərəfindən aparılır?

- A) Mədəniyyət işçiləri
- B) İncəsənət işçiləri
- C)) Yüksək elmi səviyyəli işçilər
- D) Maliyyə işçiləri
- E) Dövlət işçiləri

238. Elmi - texniki işləmələr hansı mənbədən maliyyələşdirilir?

- A) Birgə müəssisənin gəlirlərindən
- B) Yardım fondlarından qaytarılmaqla
- C)) Dövlət büdcəsindən qaytarılmamaqla
- D) Dünya bankından qaytarılmaqla
- E) Dövlət büdcəsinin kəsirindən

239. Elmi texniki işləmələrdə ən mühüm elmi - texniki problemlərin həlli hansı tapşırıqlar üzrə büdcədən maliyyələşdirilir?

- A)) Dövlət proqramlarından tapşırıqlar üzrə
- B) Xarici iqtisadi əlaqələrin yaradılmasında qoyulan tapşırıqlar üzrə
- C) Sosial məsələlərin həllindəki tapşırıqlar üzrə
- D) Bütün variantlardakı tapşırıqlar üzrə
- E) Heç biri

240. İnnovasiya prosesinin ikinci mərhələsində hansı işlər aparılır?

- A) Fundamental araşdırmalar
- B) Müvafiq təhlillər
- C) Sənədləşdirmə işləri

D)) Tətbiqi elmi - texniki işləmələr

E) Bütün variantlar

241. İnnovasiyalara investisiyaların riskli xarakter daşması nə ilə əlaqədardır?

A) Elmi - texniki işlərin aparılmasına vəsaitlərin artması ilə

B) Elmi - texniki işlərin aparılmasına vəsaitlərin azalması ilə

C) Elmi - texniki işlərin aparılmasına vəsaitlərin dayandırılması ilə

D) Elmi - texniki işlərin aparılmasına vəsaitlərin qiymətləndirilməsi ilə

E)) Elmi - texniki işlərin aparılmasına vəsaitlərin itməsi ehtimalı ilə

242. Elmi - texniki işləmələrin tətbiqinin üçüncü mərhələsində hansı işlər aparılır?

A) Qabaqcıl layihələrin işlənilib hazırlanması

B) Təcrübi nümunələrin hazırlanması və sınaqdan keçirilməsi

C) Eskiz - texniki layihələşdirmə

D) İşçi konstruktor sənədlərinin buraxılması

E)) Biznes - planların işlənməsi

243. İnnovasiya prosesinin üçüncü mərhələsindəki işlər harada aparılır?

A) Ali məktəblərin ixtisaslaşdırılmış laboratoriyalarında

B)) İqtisadi inkişaf nazirliklərində

C) Konstruktor büroları və təcrübi zavodlarda

D) İri sənaye təşkilatlarının elmi - istehsal bölmələrində

E) Heç biri

244. Texnoloji konstruktor işlərində investorların riskini azaltmaq məqsədilə birinci mərhələdə hansı işlər maliyyələşdirilir?

A) Texniki - iqtisadi əsaslandırma işləri

B) İlk layihələrin işlənilib hazırlanması və sənədləşdirmə işləri

C)) İlk layihələrin işlənilib hazırlanması və eskiz - texniki layihələşdirmə ilə əlaqədar işlər

D) İlk layihələrin və biznes - planların işlənilib hazırlanması işləri

E) Bütün variantlardakı işlər

245. Texnoloji konstruktör işləmələrində birinci mərhələdə hansı işlər görülür?

A) Lazımi qərarlar qəbul edilir və texniki tələblər əsaslandırılır

B) Layihələşdirilən məmulatın maketi yığılır və görülən işlər iqtisadi əsaslandırılır

C) Layihələşdirilən məmulatın stend sınaqları keçirilir və təhlillər aparılır

D) Layihələndirilən məmulatın maketi yığılır və müvafiq hesabatlar hazırlanır

E)) Layihələşdirilən məmulatın maketi yığılır və onun stend sınaqları keçirilir

246. Texnoloji konstruktör işləmələrinin ikinci mərhələsi hansı işlərlə bağlı deyil?

A)) Fundamental elmi araşdırmalarla

B) İşçi konstruktör sənədlərinin hazırlanması ilə

C) Yeni məhsul nümunələrinin hazırlanması ilə

D) Yeni məhsul nümunələrinin sınaqdan keçirilməsi ilə

E) Heç biri

247. İnnovasiya prosesinin üçüncü mərhələsi nə ilə əlaqədardır?

A))Texnoloji konstruktör işləmələrinə investisiyaların riskli xarakter daşmasının müəyyən edilməsi ilə

B) Texnoloji konstruktör işləmələrinin məhdudlaşdırılması ilə

C) Texnoloji konstruktör işləmələrinin maliyyələşdirilməsinin gücləndirilməsi ilə

D) İlk qiymətləndirilmənin aparılmaması ilə

E) Heç biri

248 .Innovasiya prosesinin dördüncü mərhələsində hansı işlər həyata keçirilmir?

- A) Yeniliyin istehsala tətbiq edilməsi
- B) Yeniliyin bazara çıxışı
- C) Əmtəənin həyat tsiklinin əsas lazaları üzrə kommersiya prosesi
- D)) Elmi — texniki tərəqqinin sürətləndirilməsi
- E) Hamısı

249. Hansılar innovasiya layihələrinin və proqramlarının investisiya cəlbəediciliyi amilləridir?

- A) Sosial - iqtisadi amillər
- B) Demografik və siyasi amillər
- C) Maliyyə - iqtisadi və coğrafi amillər
- D)) Maliyyə - iqtisadi və iqtisadiyyatdan kənar amillər
- E) Psixoloji və ekoloji amillər

250. Hansı işlərin görülməsi üçün tədqiqat və araşdırmalarla müqayisədə 6-8 dəfədən çox maliyyələşdirmə tələb olunur?

- A) Yeni məhsulların geniş miqyasda istehsalının mənimsənilməsi
- B) Yeni və ənənəvi məhsulların geniş mənimsənilməsi
- C) Əvvəlki məhsulların və texnologiyanın təkmilləşdirilməsi
- D)) Yeni məhsulun geniş miqdarda istehsalının mənimsənilməsi və daha sonra yenilik prosesləri hesabına texnologiyanın təkmilləşdirilməsi
- E) Hamısı

251. Innovasiya prosesinin dördüncü mərhələsi üzrə işlərin maliyyələşdirilməsi heç bir yenilik yaratmadıqda nəyə gətirib çıxara bilər?

- A) Rəqabətə davamlı məhsulun istehsal texnologiyasının mənimsənilməsinin təşkilinə

- B) Az rəqabət qabiliyyətli məhsulun istehsal texnologiyasının mənimsənilməsinin təşkilinə
- C)) Rəqabət qabiliyyəti olmayan məhsulun istehsal texnologiyasının mənimsənilməsinin təşkilinə
- D) Müəssisənin struktur quruluşunun yenidən təşkilinə
- E) Hamısı

252. İnnovasiya proseslərinin əsas məqsədlərində hansı nəzərə alınmır?

- A)) Valyuta bazarında milli valyutanın məzənnəsinin sabit saxlanılması
- B) Yeni ixtiralar
- C) Yeni elm tutumlu texnologiyalar və xidmətlər
- D) Yeni maliyyə və idarəetmə qərarlarının əldə edilməsi
- E) Yeni elm tutumlu texnologiyalar və xidmətlər, maliyyə və idarəetmə xarakterli qərarların əldə edilməsi və kommersiyalaşdırılması

253. Göstərilənlərdən hansı innovasiya proseslərinin əsas məqsədlərində nəzərə alınır?

- A) Bazarda əmtəələrin uğurla irəliləndirilməsi
- B) İqtisadiyyata sərmayə qoyuluşunun artırılması
- C) Müəssisənin istehsal - təsərrüfat fəaliyyətinə orta səviyyəli kadrların cəlb edilməsi
- D) Müəssisənin zərərsiz fəaliyyətinin təmin edilməsi
- E)) Yeni ixtiraların, elm tutumlu texnologiyalar və xidmətlər, maliyyə və idarəetmə xarakterli qərarların əldə edilməsi ilə kommersiyalaşdırılması

254. Göstərilənlərdən hansılar innovasiya proseslərinə investisiyaların əsas mənbələrindən deyil?

- A) Dövlət büdcəsinin vəsaitləri
- B) Yeni büdcələrin vəsaitləri

- C)) Maliyyə qurumlarından alınan borc vəsaitləri
- D) Büdcədən kənar fondlar
- E) Sifarişçilərlə sazişlər üzrə alınan vəsaitlər

TESTLƏR

255. İnnovasiyaların investisiya cəlbediciliyinin iqtisadiyyatdan kənar digər amillərinə hansı aiddir?

- A) Maliyyə - iqtisadi amillər
- B)) Sonradan praktiki reallaşdırma üçün ideyanın, həm də innovator müəssisənin sahəvi mənsəbiyyəti
- C) Ekoloji amillər
- D) Demografiya amillər
- E) Heç biri

256. Müasir sivilizasiyanın tədqiqatında əsas amillərin əsasını nə təşkil edir?

- A) Rabitə vasitələrində optik - lifli texnikanın mənsənilməsi
- B) Mikroelektron komponentlərdən istifadə edilməsi
- C) Hesablama şəbəkələrində optik- lifli texnikanın mənsənilməsi
- D)) Bütün variantlar

257. Sahə üzrə investisiya cəlbediciliyi nə ilə müəyyən edilir?

- A) İnnovator - firmanın fəaliyyətinin proqnozlaşdırılması ilə
- B) İnnovator - firmanın istehsal daxili ehtiyatlarının aşkar edilməsi ilə
- C)) İnnovator - firmanın strategiyası ilə
- D) İnnovator - firmanın apardığı marketinq tədqiqatları ilə
- E) İnnovator - firmanın fəaliyyətinin planlaşdırılması ilə

258. Elmin və texnologiyanın inkişafında yeniliklərin prioritet istiqamətlərinə hansı sənaye sahələrinin elmi -texniki sistemləri aiddir?

- A) Müdafiə
- B) informatika
- C) Aerokosmik
- D) Atom
- E) Bütün variantlar

259. Hansı novasiyalar bazarında yeniliyin rəqabət qabiliyyətini təmin etmək üçün innovator - firmanın strategiyasına aiddir?

- A) Struktur dəyişikliklərin aparılması
- B) İnnovator - firmanın maliyyə - təsərrüfat vəziyyətinin yaxşılaşdırılması
- C) Yeni bazar segmentinin ələ keçirilməsi
- D) Sahə üzrə marketing təhlilinin aparılması
- E) İnnovator - firmanın istehsal daxili ehtiyatlarının aşkar edilməsi

260. Hansı sənaye sahəsinin elmi -texniki sistemləri elmin və texnologiyanın inkişafında yeniliklərin prioritet istiqamətlərindən biridir?

- A) Energetika
- B) Meşə
- C) Müdafiə
- D) Kimya
- E) Heç biri

261. 1974 - 1984-cü illərdə Baykal - Amur magistralının tikintisi hansı əsas olmadan həyata keçirilmişdir?

- A) Biznes - plan hazırlanmadan
- B) Ekspert qiymətləndirilməsi aparılmadan
- C) Modelləşdirilmədən

- D)) Texniki - iqtisadi əsaslandırılmadan
- E) Hamısı

262. Küllü miqdarda zərərlə başa gələn Baykal- Amur magistralının tikintisi hansı tip layihələrə aiddir?

- A) İnnovasiya tipli
- B)) İnvestisiya tipli
- C) Müsəbiqə tipli
- D) Bütün variantlar

263. İnnovasiyalar bazarında yeniliyin rəqabət qabiliyyətinin təmin edilməsi üçün innovator- firmanın strategiyasına hansı daxildir?

- A) İqtisadi islahatların aparılması
- B) İnnovatorun imicinin və nüfuzunun gücləndirilməsi
- C) İnnovator - firmanın yeni texnologiyalar tətbiq edilməsi
- D) Yeniliyə tələbatın böhranlı dərəcədə azalması
- E)) Səhə üzrə investisiya cəlb ediciliyinin müxtəlif reytinglərinin yaradılması

264. Dünyanın qaz ehtiyatlarının təqribən neçə faizi Rusiyada yerləşir?

- A) 15
- B) 20 C) 25 D)) 30 E) 50

265. İnnovasiya menecmenti hansı məhsullar arasındakı fərqi nəzərə alır?

- A) Sadə və dəyişkən
- B) Sadə və diferensiallaşdırılan
- C) Mürəkkəb və diversifikasiya olunan
- D) Mürəkkəb və bircins
- E)) Sadə və mürəkkəb

266. Göstərilən sadə məhsullardan hansıları bircins tərkibə malikdir?

- A) Qaz
- B)) Mahud
- C) Taxıl
- D) Bütün variantlar
- E) Qarışıq

267. Sadə məhsullar hansı tərkibə malikdir?

- A) Mürəkkəb
- B) Qarışıq
- C)) Bircins
- D) Bütün variantlar

268. Sadə məhsulun həcmi və keyfiyyəti sənayeləşdirmədən əvvəlki dövrdə ölkələrdə nəyi təmin etdi?

- A) Varlanmanı və iflası
- B)) Varlanmanı və tərəqqini
- C) Varlanmanı və yeniliyin dərəcəsini
- D) Varlanmanı və ticarət - vasitəçilik əməliyyatlarını
- E) Heç biri

269. İnnovasiyalar üçün maliyyə vəsaitlərinin mənbələrinə hansılar aiddir?

- A) Amotizasiya
- B) Mənfəət
- C) Səhmdar kapitalı
- D)) Bütün variantlar
- E) Əvəzsiz investisiyalar

270 Hansı innovasiya fəaliyyətinə investisiya qoyulmasının xüsusi vəsaitlərinə

aid deyil?

- A) Mənfəət və amortizasiya
- B) Səhmdar kapitalı
- C) Əvəzsiz investisiyalar
- D)) Faizsiz ssudalar və kreditlər
- E) Hamısı

271. Hansı mürəkkəb məhsulun xüsusiyyətlərindəndir?

- A)) Yüksək ixtisaslı İşçilərin əməyində müasir maşınların tətbiqi
- B) Yüksək ixtisaslı işçilərin əməyinin əlaqələndirilməsi
- C) Yüksək İxtisaslı işçilərin yeniliklərinin yayılma sahələri
- D) Yüksək ixtisaslı işçilərin innovasiya potensialının güclənməsi
- E) Hamısı

272. Novasiya dedikdə nə başa düşülür?

- A) Yeni qayda
- B) Yeni adət
- C) Yeni üsul
- D) Yeni hadisə
- E)) Bütün variantlar

273. Hansı novasiya kimi başa düşülməlidir?

- A) Əvvəlki qaydalar
- B) Mövcud üsul
- C)) İxtira
- D) Gələcəkdəki hadisələr
- E) Heç biri

274. Novasiya dedikdə nə başa düşülmür?

- A)) Keçmiş adət

- B) Yeni qayda
- C) İxtira
- D) Yeni hadisə
- E) Yeniliyin dərəcəsi

275. İnnovasiya (yeniliyin tətbiqi) nədir?

- A) Mövcud məhsulların geniş yayılmaqla praktiki istifadəsidir
- B)) Yeni məhsullar və xidmətlərin geniş yayılmaqla praktiki istifadəsidir
- C) Yeni məhsulların və keçmiş xidmətlərin geniş yayılmaqla praktiki istifadəsidir
- D) Əvvəlki məhsulların və yeni xidmətlərin geniş yayılmaqla praktiki istifadəsidir
- E) Hamısı

276. Qərbdə şirkətin xüsusi vəsaitlərinin artırılmasının ən populyar üsulu hansıdır?

- A) Mənfəət və amortizasiya
- B) Kreditlər
- C)) Səhmlərin emissiyası
- D) Birgə müəssisələr
- E) Faizsiz ssudalar

TESTLƏR

277. Təşkilatın innovasiya potensialı nədir?

- A) Keçmişdə innovasiya məqsədlərinə nail olmağı təmin edən vəzifələr
- B)) Qarşıya qoyulmuş innovasiya məqsədinə nail olmağı təmin edən vəzifələri yerinə yetirməyə hazırlıq dərəcəsi
- C) Qarşıya qoyulan innovasiya məqsədlərinə nail olmağı təmin edən vəzifələrin məcmusu
- D) Qarşıya qoyulan taktiki məqsədə nail olmağı təmin edən vəzifələr
- E) Hamısı

278. Hansılar təşkilatın innovasiya potensialına aiddir?

- A) Qarşıya qoyulan innovasiya məqsədinə nail olmağı təmin edən vəzifələri yerinə yetirməyə hazırlıq dərəcəsi
- B) Strateji innovasiya dəyişiklikləri lahiyəsinin həyata keçirilməsinə hazırlıq Dərəcəsi
- C) Proqramın həyata keçirilməsinə hazırlıq dərəcəsi
- D)) Bütün variantlar

279. Lizing dedikdə maşın və avadanlığın neçə ilə qədər uzunmüddətli icarəsi başa düşülür?

- A) 30
- B) 40
- C) 50
- D) 25
- E)) 20

280. Təşkilatın innovasiya potensialı ilə onun mövcudluğu arasında əlaqə necədir?

- A) Təşkilatın müflisləşməsinin məqsədəuyğun olub olmamasını müəyyən edən meyardır

- B)) Təşkilatın mövcudluğunun məqsədəuyğun olub olmamasını müəyyən edən əsas meyardır
- C) Təşkilatda sanasiyanın məqsədəuyğun olub olmamasını müəyyən edən əsas meyardır
- D) Təşkilatın strategiyasının məqsədəuyğun olub olmamasını müəyyən edən əsas meyardır
- E) Heç biri

281. İnnovasiya fəaliyyətində lizinq dedikdə nə başa düşülür?

- A) Maşın və avadanlıqların istehsalı
- B) Maşın və avadanlıqların əsaslı təmiri
- C) Maşın və avadanlıqların ixracı
- D)) Maşın və avadanlıqların uzunmüddətli icarəsi
- E) Maşın və avadanlıqların uzunmüddətli idxalı

282. Təşkilatın potensialı neçə tərkib hissədən ibarətdir?

- A) 5
- B) 3
- C) 2
- D) 7
- E) 4

283. Təşkilatın potensialının tərkib hissəsi hansıdır?

- A)) Təşkilatın sabit istehsal fəaliyyətinə və innovasiyalara hazırlığı
- B) Təşkilatın istehsalat fəaliyyətinə hazır olması
- C) Təşkilatın innovasiyaya hazırlığı
- D) Təşkilatın xarici - iqtisadi əlaqələrinin gücləndirilməsinə hazırlığı
- E) Təşkilatın sanasiyaya hazır olması

284. İnnovasiya fəaliyyətində forfeytinq nədir?

- A) Bank kreditini gücləndirən maliyyə əməliyyatıdır
- B) Bank fəaliyyətində qeyri - müəyyənlik yaradan maliyyə əməliyyatıdır
- C)) Kommersiya kreditini bank kreditinə çevirən maliyyə əməliyyatıdır
- D) Kommersiya kreditin məhdudlaşdıran maliyyə əməliyyatıdır
- E) Heç biri

285.İnnovasiya strategiyasının seçimi nədən asılıdır?

- A) Vençur kapitalından
- B)) İnnovasiyapotensialının vəziyyətindən
- C) Güzəştli kredilləşmədən
- D) Satış bazarının düzgün qiymətləndirilməsindən
- E) Hamısı

286.İnnovasiya strategiyasının seçimi hansından asılıdır?

- A) Dövlət tənzimlənməsindən
- B) Vergi güzəştlərindən
- C) Subsidiya və subvensiyalardan
- D) İnnovasiya layihələrinə daxil olan elmi - tədqiqat işlərinin dayandırılmasından
- E)) Heç bir variant

287.İnnovasiya strategiyasının işlənilib hazırlanmasında zəruri əməliyyat hansıdır?

- A) Güzəştli amortizasiya
- B) Satış bazarının düzgün qiymətləndirilməsi
- C)) İnnovasiya potensialının qiymətləndirilməsi
- D) İnnovasiya layihələrinə daxil olan elmi - tədqiqat işlərinin aşağı olması
- E) Bütün variantlar

288 .Hansı innovasiya strategiyasının işlənilib hazırlanmasında zəruridir?

- A) İnnovasiyanın hazırlığında texniki parametrlərin mütərəqqi standartlardan geri qalması
- B) Prioritet layihələrin seçmə qaydada maliyyələşdirilməsi
- C) Vençur kapitalı
- D) Xalis investisiya
- E)) Heç biri

289. Təşkilatın stili onun hansı blokuna aiddir?

- A) Məhsul bloku
- B) Funksional blok
- C)) İdarəetmə bloku
- D) Resurs bloku
- E) Təşkilati blok

290.İnnovasiyanın məqsədini göstərin

- A) Bazarda qiymətin qaldırılması
- B)) Bazardakı mübarizədə rəqabət imkanlarının qorunub saxlanması
- C) Bazar mübarizəsində rəqabət imkanlarının azaldılması
- D) Bazardakı rəqabətdə inhisarçı mövqeyə keçilməsi
- E) Bazar rəqabətində inhisarçılığın aradan qaldırılması

291.Müəssisənin innovasiya potensialının inkişafı hansı vasitə ilə həyata keçirib bilər?

- A)) Müəssisənin daxili mühitinə komponentlərinin inkişafı
- B) Müəssisənin xarici mühitinə komponentlərinin təsiri
- C) Müəssisənin sanasiyası
- D) Müəssisənin istehsal daxili ehtiyatlarının aşkar edilməsi
- E) Müəssisənin müflisləşməsi

292. Təşkilatın daxili mühiti hansı bloklar şəklində qruplaşdırılır?

- A) Məhsul (layihə) bloku
- B) Funksional blok
- C) Resurs bloku
- D) Təşkilati və idarəetmə blokları
- E) Bütün variantlar

293. Resurs blokuna nələr aiddir?

- A) Müəssisənin maddi texniki resurslar kompleksi
- B) Bütün variantlar
- C) Müəssisənin əmək resursları
- D) Müəssisənin informasiya və maliyyə resursları kompleksi

294. İnnovasiya potensialının qiymətləndirilməsində layihə və ya proqram dedikdə nə nəzərdə tutulur?

- A) Yeni məhsulun buraxılışı
- B) Bütün variantlar
- C) Yeni məhsulun satışı
- D) Fəaliyyət istiqaməti

295. İnnovasiya fəaliyyətində franşayzing kredit verməsində hansı müqavibə bağlanılır?

- A) Nəğd pul vəsaitinin verilməsi müqaviləsi
- B) Obyektin qalıq dəyəri üzrə satın alınması müqaviləsi
- C) Müvafiq dəyərlərin verilməsi üçün franşiz müqaviləsi
- D) Kommersiya kreditini bank kreditinə çevirən müqavilə
- E) Hamısı

296. İnnovasiya fəaliyyətində franşiz müqaviləsi əsasında innovatora maliyyə vəsaitlərindən əlavə verilə bilən qeyri - maddi aktivlərə hansı aiddir?

- A) Texnologiyalar və veksellər
- B) Nou - haular və qiymətli kağızlar
- C) Səhmlər və dividendlər
- D) Borc öhdəlikləri və kreditlər
- E) Texnologiyalar və nou - haular

297. Hər bir layihənin potensialının vəziyyəti nədən asılıdır?

- A) Bütün istehsal funksiyalarının həcm və keyfiyyətə vaxtında yerinə yetirilməsindən
- B) Bütün idarəetmə funksiyalarının həcm və keyfiyyətə vaxtında yerinə yetirilməsi vəziyyətindən
- C) Bütün variantlar
- D) Bütün istehsal funksiyalarının qənaətlə yerinə yetirilməsi vəziyyətindən
- E) Bütün idarəetmə funksiyalarının qənaətlə icra edilməsi vəziyyətindən

298. Təşkilatın İnnovasiya potensialının qiymətləndirilməsi metodikası hansı əsasda qurulur?

- A) Sistemli və məqsədli yanaşmalar əsasında
- B) Sistemli və prosesual yanaşmalar əsasında
- C) Məqsədli və məzmun yanaşmaları əsasında
- D) Heç biri
- E) Məqsədli və prosesual yanaşma əsasında

299. Təşkilatın innovasiya potensialının qiymətləndirilməsi metodikasının inkişafında hansı yanaşma nəzərə alınmalıdır?

- A) Sistemli yanaşma

- B)) Logistik situation yanaşma
- C) Məqsədli yanaşma
- D) Sistemli və məqsədli yanaşma
- E) Heç biri

300. Təşkilatın daxili mühiti müfəssəl təhlil edilərkən onun innovasiya potensialının qiymətləndirilməsi sxemi necədir?

- A) Təşkilatın inkişaf probleminin təsviri və təşkilati potensialın qiymətləndirilməsi
- B) Problemin həlli proqramına daxil olan məsələnin qoyuluşu və fəaliyyətin sistem modelinin təsviri
- C) Qarşıya qoyulan innovasiya məsələsi üçün resurs potensialının və fəaliyyətin nəzərdə tutulan nəticələrinə nail olmaq qabiliyyətinin qiymətləndirilməsi
- D) Təşkilatın potensialının, onun qarşıya qoyduğu məsələləri həll etməyə hazır olmasının integral qiymətinin müəyyən edilməsi
- E)) Bütün variantlar